



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 220 (7947) ÇƏRŞƏNBƏ AXŞAMI, 2 oktyabr 2018-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Qiyməti 40 qəpik

## Azərbaycan Qafqazda bütün fəvqəldövlətlərin əsas tərəfdaşdır



İlham Əliyevlə Vladimir Putin arasındakı səmimi dostluq möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir

Son illərdə müstəqil Azərbaycanın dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi bir realılıqdır. Bütün bunlar isə Prezident İlham Əliyev tərəfindən yürüdülmüş tam müstəqil xarici siyasətin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

Azərbaycanın siyasi, iqtisadi və regional məsələlərdə əhəmiyyət verədiyi əsas dövlətlərdən biri Rusiya Federasiyasıdır. Ona görə də Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktualıq kəsb edib.

Bütün istiqamətlər üzrə aparılan danışıqların nəticəsi göz önündədir

İki ölkəni dostluq və əməkdaşlıq əməlləri bəzəyir və artıq yeni inkişaf mərhələsinə qədəm qoyan münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi, hərbi sahələrə qədər geniş spektri əhatə edir.

Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında mövcud olan səmimi dostluq münasibətləri əsasında reallaşır. Dövlət başçılarının son 3 ayda keçirdikləri 4 görüş, rəsmi və işğur səfərləri bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verir.

Sentyabrın 27-də Vladimir Putinin Bakıya səfəri strateji tərəfdaşlıq, etibarlı mütəfəhlik münasibətlərini daha da möhkəmləndirir və həmçinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə real zəmin yaratmış oldu.

Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum isə göstərdi ki, bu illər ərzində bütün istiqamətlər üzrə aparılan danışıqlar hazırda müsbət nəticələrini verməkdədir.

Ticarət-iqtisadi əlaqələrdə inkişaf dinamikası

Rusiya Prezidenti Vladimir Putinin söylədiyi kimi, regionlararası əlaqələr dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir. Ötən ay İlham Əliyevin Rusiyaya səfəri, liderlərin Soçi görüşü və imzalanan yeni mühüm 17 sənəd, Rusiyanın təxminən 70 regionunun Azərbaycan regionları ilə sıx işləməsi bunu təsdiq edən faktordur. İmzalanan son yeni sənədlər dövlətlərarası əlaqələrin gələcək quruculuğu üçün əlavə normativ baza yaradacaq.

Bu isə bir daha onu təsdiqləyir ki, hər iki ölkənin lideri daim maraqlar balansını axtırır və bu istiqamətdə real işlər görülür. Ticarət-iqtisadi əlaqələrdə inkişaf dinamikası göz önündədir. Bu da xoş təəssürat oyadır, çünki bu, artmaqda olan dinamikanı təsdiqləyir. Ticarət-iqtisadi əlaqələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, həm ölkəni, həm də bu il əmtəə dövriyyəsi artıb. Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı təxminən 12 faiz çoxalıb.

Rusiya Azərbaycan üçün həm idxal üzrə, həm də ölkəmizin qeyri-neft sektoru məhsullarının ixracı üzrə bir nömrəli tərəfdaşdır. Azərbaycanda Rusiya kapitalı 760 şirkət fəaliyyət göstərir.

Qarşılıqlı investisiyalar

Həmçinin Rusiya və Azərbaycanda qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir. Energetika, neft-qaz

sahələrində çox möhkəm əlaqələr mövcuddur.

İlham Əliyevin Soçiyə səfəri zamanı liderlərin yüksək səviyyəli elektrik-ötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdilər. Bu xəttin tikintisi elektrik mübadiləsinə daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrə əlaqələri genişləndirməyə imkan verəcək.

İki ölkə eyni zamanda neqliyyat sahəsində çox fəal əməkdaşlıq edir. Birgə reallaşdırılan "Şimal-Cənub" layihəsi artıq öz nəticəsini verir. Ötən ille müqayisədə bu il həmin dəhlizlə yükdaşımaların neqli 100 dəfədən çox artıb. İlham Əliyevin söylədiyi kimi, bu dəhliz Avrasiyanın ən mühüm neqliyyat xətlərindən biri olacaq, bununla da iki ölkənin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialını artıracaq.

Vladimir Putin hesab edir ki, "Şimal-Cənub" beynəlxalq neqliyyat layihəsi Avropa və Asiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Həqiqətən irimiqyaslı böyük iş, yaxud təşəbbüs çərçivəsində iki ölkənin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.

Bununla yanaşı Xəzər dənizinin statusu haqqında Konvensiya da iki ölkə arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açır. Artıq mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün Rusiya və Azərbaycana yaxşı baza yaradır. Bundan sonra Rusiya və Azərbaycan şirkətləri regionda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar.

Ardı 5-ci səh.

## Qarabağ danışıqlarında İlham Əliyevin növbəti qətiyyət nümunəsi

Azərbaycan Prezidentinin liderlik keyfiyyətini və savadlılığını etiraf edən Paşinyana Ermənistan ictimaiyyətinin ciddi təzyiği var:

**“Bakı ilə sülhə təcili hazırlaş!”**

Ermənistanda son hakimiyyət dəyişikliyinə sonrakı iqtidara gələn yeni qüvvələrin Dağlıq Qarabağ münasibətləri ilə bağlı sərəngətdə ciddi narazılıq yaratmışdır.

Xüsusən də baş nazir Nikol Paşinyanın işğal edilmiş ərazilərdə yaradılan separatçı rejimin danışıqlar prosesində tərəf olmasını gündəmə gətirməsi sülh prosesinin üzərindən birdəfəlik xətt çəkirdi. Bütün bunlar eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyırdı.

Problemün daha bir tərəfi bundan ibarət idi ki, Yerevan əvvəlki bəyanatlarına zidd olaraq, Ermənistan baş naziri Dağlıq Qarabağ bölgəsini Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirməyə çalışırdı. Bu qəbul edilmiş mövqə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı olmaqla bərabər, həmçinin ATƏT-in Minsk Qrupunun və

siyətiliyi ilə aparılan sülh prosesini təhlükə altına alırdı.

Paşinyan üçün tarixi şans

Beləliklə, Ermənistan ən yüksək siyasi səviyyədə əsl niyyətinin danışıqlar vasitəsilə münasibətlərin həlli deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirirdi. Belə vəziyyətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətlərinin hərbi müstəvidə həll ehtimalı artırdı ki, bu da ermənilər üçün əsl fəlakət anlamına gəlirdi. Bundan əndişələn erməni cəmiyyətində, siyasi dairələrində Paşinyanın Qarabağ mövqeyinə qarşı açıq çıxışlar başlandı.

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aqoyan bununla bağlı qeyd edir ki, Qarabağ məsələsində Azərbaycanın bütün istiqamətlər üzrə üstünlüyü artır və əsas səbəb də Paşinyan iqtidarı sayəsində ölkə daxilində vəziyyətin çox köksinləşməsidir: "Təəcübü deyil ki, öz anti-konstitusional ideyalarının yaymaq üçün iqtidardakılar bütün mümkün tədbirlərə əl

atırlar. Onlar sosial dəstəyə bel bağladıqca sosial problemlər həll olunmur, əksinə daha da böyüyür. Cənab baş nazir, siz mənə də yaxşı bilirsiniz ki, müxalifət və xalq sizin dəqiq iqtisadi inkişaf programınızın olmasında, idarəetmə aparatını dağıtmaqda, cəmiyyətdə təcavüzkarlığı artırmaqda günahkar deyil. Rusiyada yaşayan erməni biznesmenlər Paşinyana etimad göstərməkdən imtina edib, fransız elitası ilə görüşdə isə heç bir nəticə əldə olunmayıb. Almaniyə kansleri Merkel və İtaliya prezidenti Cənubi Qafqaza səfəri zamanı Gürcüstan və Azərbaycanda biznes-forumda iştirak edib, özəri ilə investitorlar gətiriblər. Amma Ermənistanla gələndə belə hallar baş vermədi. Ermənistan əvvəlkindən daha böyük sürətlə zəifləyir.

Belə vəziyyətdə bizim problemləri həll edə biləcəyimiz, Qarabağ siyasətini davam etdirməyimiz böyük sual altına düşür. Əksinə, daxildə artan qarşıdurma Qarabağ məsələsində yalnız Azərbaycanın mövqələrini gücləndirir. Xüsusən də məsələ hərbi müstəvidə həll olursa, bizim qalibiyyət üçün heç bir şansımız olmayacaq.

Paşinyan üçün tarixi bir şans var. Bakı ilə təcili sülhə hazırlaşmalı və ya alternativ variantlar fikirləşməlidir."

**“Azərbaycan Prezidenti İlham Əliyev savadlı insandır”**

Bütün bunların fonunda Paşinyan həm beynəlxalq ictimaiyyətdən, həm də ölkə daxilindən Qarabağ məsələsində ciddi təzyiqlər gördü və münasibətlərlə bağlı radikal mövqeyində ciddi səhvlərə yol verdiyinə də əndişəli. Bu hal Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan söhbət fonunda özünü qabarlıq bürzə verdi.

Xatırladaq ki, söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Paşinyan Azərbaycan Prezidenti ilə görüşündən çox məmnun olduğunu gizlətmir. O bildirib ki, Prezident İlham Əliyev onda müsbət təəssürat doğurub. O, Azərbaycan Prezidenti ilə bir sıra məsələlər üzrə razılıq əldə etdiklərini də bildirdi.

Ardı 5-ci səh.

## Milli Məclis hər zaman Azərbaycanın uğurlu inkişafına töhfəsini verir

Parlamentin payız sessiyası işə başladı

Yüz illik yubileyini qeyd edən Azərbaycan parlamenti oktyabrın 1-də payız sessiyasının ilk plenaryamının səsəndirilməsi ilə öz işinə başladı.

Milli Məclisin Sədri Oqtay Əsədov sentyabrın 20-də yubiley münasibəti ilə təşkil olunan təntənəli mərasimlə bağlı ətraflı məlumat verərək qeyd etdi ki, bu toplantıda 44 ölkədən, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə iştirak edib. Onların arasında 14 parlament sədri, 20 sədr müavini, eləcə də xarici dövlətlərin ölkəmizdəki səfirləri də yer alıb.

Mərasimdə iştirak edən Prezident İlham Əliyev parlamentin fəaliyyəti ilə bağlı çox dəyərli fikirlər səsləndirib. Milli Məclisin fəaliyyətinə yüksək qiymət verən dövlət başçısı Azərbaycanın yüksək inkişafından və həyata keçirilən tam müstəqil siyasətin uğurlarından söz açıb.

Qanunvericilik bazası ən yüksək meyarlara cavab verir

"Bu gün Azərbaycan uğurla inkişaf edir. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz



fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafına öz layiqli töhfəsini verir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Milli Məclis bir çox konvensiyalara qoşulub. Azadlıqların təmin edilməsi, demokratik inkişafı ilə bağlı siyasətin aparılmasında parlamentin çox böyük rolu var" deyən Oqtay Əsədov Milli Məclisin fəaliyyətinə yüksək qiymət verərkən üçüncü parlament adından dövlət başçısına təşəkkür etdi. Bildirdi ki, Milli Məclis bundan sonra da Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində ən yüksək formada dəstəkləyəcək.

Ardı 2-ci səh.



## Şahmat dünyasının "ŞAH"ı

Dünyanın ən güclü üç şahmatçısından biri azərbaycanlıdır

Bu günlərdə kişi şahmatçılarımız Gürcüstanın Batumi şəhərində davam edən Umumdünya Şahmat Olimpiadasında uğurla çıxış edərək tarixi qələbələrə imza atırlar. Turnirin ən yaddaqalan hadisələrindən biri sözsüz ki, komandamızın Ermənistan üzərində möhtəşəm qələbəsi oldu. Yığmamızın heyətində liderlik keyfiyyəti ilə seçilən Şəhriyar Məmmədov Levon Aronyanı məğlub etməklə qələbədə ən böyük pay sahiblərindən biri oldu.

Ümumiyyətlə qeyd edək ki, Şəhriyar Məmmədov nümayiş etdirdiyi oyunlarla, qazandığı qələbələrlə hər zaman diqqət mərkəzində olub. Hazırda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reyting siyahısında dünyanın ən güclü 100 şahmatçısı sırasındadır. 3-ükdə yer alan Şəhriyar bir sıra beynəlxalq turnirlərdə, fərdi yarışlarda yüksək nəticələr göstərməklə planetin ən güclü şahmatçıları sırasına daxil olub.

Dünyada 20 yaşadək şahmatçılar arasında yeganə ikiqat dünya çempionu tituluna sahib olan Şəhriyarın, eyni zamanda yığmamızın 2009-cu ildə Serbiyada, 2013-cü ildə Polşada və 2017-ci ildə Yunanıstanda təşkil olunan Avropa çempionatlarında qızıl medal qazanmasında xüsusi xidmətləri olmuşdu. Onu da xüsusi olaraq vurğulayaq ki, 2001-ci ildə 18 yaşadək şahmatçıların Avropa çempionatında 11 xaldan 10-nu qazanaraq rekordla imza atan Ş.Məmmədovun eyni zamanda 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reyting balını keçmiş ilk müsəlman idmançı kimi də tarixə düşüb.

Şahmat aləmində "Şah" laqəbi ilə tanınan beynəlxalq qrossmeysterimiz son aylarda dünya çempionu Maqнус Karsen üzərində qələbə qazanaraq İsveçrənin Bil şəhərindəki Beynəlxalq Şahmat Festivalı çərçivəsində yarışın qalibi olub, ABŞ-in Sent-Luis şəhərində keçirilmiş superturnirdə rapiddə qələbə qazanmışdır.

Elçin CƏFƏROV, "Azərbaycan"

## Danışıqlar prosesinin formatı dəyişilməz qalır

Hikmet Hacıyev: "Azərbaycan münasibətlərinin həllinə xidmət edən konstruktiv təmaslara həmişə hazırdır"

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmet Hacıyev Düşənbədə Prezident İlham Əliyev ilə baş nazir Nikol Paşinyan arasındakı söhbətə bağlı AZƏRTAC-ın suallarını cavablandırır.

- Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri arasında söhbət olub. Bu barədə nə deyirdiniz?

- MDB dövlət başçılarının Düşənbədə keçirilmiş Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Bu, bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münasibətlərin həlli üçün Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında aparılır. Onu da əlavə etmək istəyirəm ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin sentyabrın 26-da Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsselə görüşü keçirilmişdir.

Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu, Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinin sadiqliyini növbəti dəfə nümayiş etdirir.



- Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkes rejiminin möhkəmləndirilməsi məsələsini necə şərh edərdiniz?

- Azərbaycan tərəfi dafələrlə bəyan edib ki, atəşkesin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir. Bu asna da həmişə də atəşkes rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfi olub. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisdə keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi genişmiqyaslı hərbi təlimləri və məlum helikopter insidentinin baş verməsinin təhrik edilməsini, həmçinin 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə ağır silahlarla atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istəyirəm. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkes rejiminə ehtiyac belə qalmaz və münasibətlərin siyasi həlli üçün hətərfəlli imkanlar açılır. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunur.









# Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyi geniş qeyd olunub

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına əsasən həmin ildən etibarən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyini və növbəti peşə bayramını qeyd edir.

AZƏRTAC xəbər verir ki, dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-söbə müdiri Fuad Ələsgərov prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibətilə dövlət başçısı İlham Əliyevin təbrik məktubunu oxuyub (*Məktub qəzetin bugünkü nömrəsində dərc olunur*).

Tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və peşə bayramı günü münasibətilə Baş Prokurorluğun kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini səmimi-qəlbən təbrik edərək bildirdi ki, Azərbaycan Prokurorluğunun demokratik məzmununda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qaçığı nəticəsində mümkün olub.

Bildirilib ki, xalqımızın təqdim etdiyi tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədəqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan müstəqillik, hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmununda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubileyi münasibətilə prokurorluq əməkdaşlarına və veteranlara ünvanlanmış təbrikinin əhəmiyyətini vurğulayan baş prokuror bildirib ki, Azərbaycan Prokurorluğunun 100 illik tarixi ərzində keçirdiyi inkişaf yoluna, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və ondan sonrakı tarixi mərhələlərdəki fəaliyyətinə qiymət verən həmin müraçidə ümummilli liderin rəhbərliyi ilə milli prokurorluğun sağlamlaşdırılma-



sı və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, minnətdarlıq hissi ilə qeyd edilib ki, yubiley ərəfəsində dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatları - orden və medallarla təltif edilməsi kollektivin böyük sevincinə səbəb olub.

Ümummilli liderimizin etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətə yeni müstəqilliyə qaldıran Prezident İlham Əliyevin ölkəmizdə hüquq dövləti və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işləri diqqətə çatdıraraq baş prokuror vurğulayıb ki, son dövrlərdə Azərbaycan Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlü üzvü kimi layiq olduğu yerini tutub.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla fəaliyyəti üçün zəruri normativ hüquqi bazası yaradılıb, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkil, yüksək tələblər səviyyəsində islamək bacarığı olan kadr korpusu formalaşdırılıb.

Bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət sürdüüyü 23 aylıq dövrə təsadüf edir. 1918-ci il 1 oktyabr tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsas qoyulmuş milli prokurorluq orqanları 100 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şəraitli bir inkişaf yolu keçərək bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətine və dövlətçili-



lik ideyalarına sədəqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə öz xidmətlərini göstərib.

Xüsusi vurğulanıb ki, dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşlarının sayının əhəmiyyətli dərəcədə artırılmaqla çəvik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqcıllıq tədbirlərinin səmərəliliyini daha da artırıb, profilaktiki fəaliyyət daha da gücləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 3 mart tarixli "Korrupsiyaya qarşı mübarizə haqqında" qanununun təbiiq edilməsi barədə sərəncamına əsasən, Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yaradılması və sonrakı illərdə fəaliyyətinin təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradın ən yüksək təzahürü və ölkə rəhbərliyinin prokurorluq orqanlarının cəmiyyətdəki roluna, funksiyalarına və fəaliyyətinə verilən inam və etimadın təcəssümü kimi dəyərləndirilib.

Mərasimdə qeyd edilib ki, öndər dövrlər ərzində "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkil, istintaq fəaliyyətinin təkmilləşdiril-



məsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihazının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların tərxisə alınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, dövlət başçısı tərəfindən prokurorluq orqanlarına daim yüksək diqqət və qayğı göstərilərək prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsill prokurorların formalaşdırılması və peşəkərliliyinin artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə 2008-ci il 27 sentyabr tarixli sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsi dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın Azərbaycan Prokurorluğunun 100 illik tarixində ən önəmli hadisələrdən biri olmaqla yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyub.

Prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyətə malik olmuş dövlət proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin qurulması üçün hərtərəfli zəmin yaradılıb, eləcə də prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilərək prokurorluğun maddi-texniki təminatı

yaşılşdırılıb. Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında Gəncə və Sumqayıt Şəhər prokurorluqlarının ən müasir standartlara cavab verən yeni inzibati binalarının tikilərək yubiley ərəfəsində əməkdaşların istifadəsinə verilməsi xüsusi qeyd edilib.

Bildirilib ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə nəticəsində qulluğa qəbul edilən 873 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 67 faizini təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəl çəkilməsi, alternativ olmayan müsabiqə yolu ilə qulluğa qəbulun bundan sonra da davam etdiriləcəyinə əminlik yaradıb.

Tədbirdə çıxış edən prokurorluq veteranı Qənimət Səfərov prokurorluq orqanlarının keçdiyi şəraitli yoldan, Baş Prokurorluğun hüquqi təminatı idarəsinin prokuroru Vüsal Mehraliyev isə prokurorluğa qulluğa qəbul edilmiş gənclərə göstərilən dövlət qayğısından ətraflı söz açıyaraq, Cıxışlarda qəti inam ifadə olunub ki, bu gün öz peşə bayramını və 100 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi öz məsuliyyətinin dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimadla layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcək.

Mərasimdə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə baş prokuror tərəfindən "Azərbaycan Prokurorluğunun 100 illiyi" yubiley medali, "Prokurorluğun fəxri işçisi" döş nişanı, fəxri fərmanlar və digər təltiflər təqdim edilib.

Tədbirin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

## Dahi bəstəkar Qara Qarayevin ev muzeyinin açılış mərasimi olub



Oktyabrın 1-də dahi bəstəkar Qara Qarayevin paytaxtın Nizami küçəsində yerləşən ev muzeyinin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev muzeyinin açılış münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu gün Qara Qarayevin ev muzeyinin açılması dahi bəstəkarnın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu il Qara Qarayevin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Məşhur bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən "Yeddi gözəl" baletini burada yaradıb.

Ölkəmizdə musiqi və incəsənət xadimlərinin ev muzeylərinin yaradılmasının dövlətin bu sahəyə göstərdiyi qayğıının nəticəsi olduğunu qeyd edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Fəridə Əliyeva deyib: "Qara Qarayevin gənclik illərini keçirdiyi bu əladadlıq ocağı müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərslər alırlar üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mədəniyyət dərsi alırlar. Qara Qarayev çox təvazükar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərfələ təmsil edən dahi bəstəkar öz tələbələrini xatirəsində həmişə yaşayacaq".

Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar böyük bəstəkarnı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırdı: "Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə yaratdığı "Yeddi gözəl" balet və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyuldu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub".

Sonra Qara Qarayevin ev muzeyinin açılış olub. Bəstəkarnın qızı Züleyxa Qarayeva mərasim iştirakçılarına ev muzeyi ilə tanış edib.

Tədbirdə, həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə etdiyi "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa opeklərdən ibarət kitab və disk təqdim olunub. Kitabın elmi redaktorunu professor Kərim Tahirov nəşr haqqında məlumat verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məharətindən, Azərbaycan musiqi sənətinə bəxş etdiyi əvəzsiz musiqi əsərlərindən danışıblar.

Mərasimdə, həmçinin Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərah Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə "Xalq artisti" fəxri adına layiq görülmüş dahi bəstəkarnın oğlu Fərc Qarayevə yüksək fəxri adın vəsiqəsinə və döş nişanını təqdim edib.

Tədbir bəstəkarnın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşıb.

## Bilikli insan kapitalının formalaşmasına mühüm dövlət dəstəyi

Əvvəli 2-ci sah.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bilik Fondunun rəhbərlik etdiyi qurumla birgə həyata keçirdiyi layihələri, o cümlədən cəmiyyətdə böyük maraqla qarşılanan "Ailəliklə kitabxanaya" layihəsinin xatırladaraq fondun maarifləndirici fəaliyyətinə Azərbaycanın məfkuresinin, xalqımızın məxsi milli-mənəvi və əxlaqi dəyərlərinin davamlı təbliğini, gənclərin elmi biliklərinin artırılması, maarifləndirmə prosesində informasiyanın onlara düzgün çatdırılması ilə bağlı tədbirlərə xüsusi yer ayrılmasının vacibliyini qeyd edib.

Dini Qurumlarına İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumun Bilik Fondu ilə sıx əməkdaşlığına diqqət çəkərək maarifləndirmə işinin təşkilində inilayıcı auditoriyasının düzgün seçilməsinə, biliklərinin fəaliyyət göstərən müəssisə və təşkilatların Bilik Fondu vasitəsilə əlaqələndirilməsinə, əhalinin dini maarifləndirilməsinə xidmət edən sənədli və bədii filmlərin çəkilişinə xüsusi diqqət yetirilməsinə tövsiyə edib. Komitə sədri sadalanan sahələrdə Bilik Fondu ilə əməkdaşlığa gələcəkdə də xüsusi önəm verəcəyini bildirdi.

Təhsil nazirinin müavini Firudin Qurbanov Bilik Fondunun ölkənin təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən söz açıb, yeniyetmə və gənclərin ekoloji təbriyasına, müxtəlif məzmunlu layihələrin birgə həyata keçirilməsinə, yerlərdə maarifləndirici mövzulara tələbatın sosioloji sorğular vasitəsilə öyrənilməsinə diqqət yetirilməsinə tövsiyə edib və bildirdi ki, təmsil etdiyi nazirlik yeniyetmə və gənclərin təlim və tərbiyyəsində Bilik Fondu ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdır.

İclasla yekun vuran Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti akademik Akif Əlizadə elmi təhsilin inteqrasiyasında Bilik Fondunun fəal iştirakının təmin edilməsi, ailələrin gənclərə canlı ünsiyyətə calb edilməsi, elmi turların və ekspedisiyaların təşkilinə dəstək göstərilməsi ilə bağlı məsələlərdən söz açıb, maarifləndirici layihələrdə AMEA institutlarının elmi kadr potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çəkib. Akademik Şura üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və fondun yeni tərkibli Suranın himayəçiliyi altında ölkədə bilikli insan kapitalının formalaşmasında bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirdi.

# Azərbaycan həmkarlar ittifaqı işçilərin sosial-iqtisadi mənafeyinin həqiqi müdafiəçisinə çevrilib

Oktyabrın 1-də Bakıda "İndustriALL" Qlobal İttifaqının üzv təşkilatlarının subregional görüşü işə başlayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildirdilər ki, görüşdə Azərbaycan Neft-qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, İndustriALL Qlobal İttifaqının Azərbaycanı əlaqələndiricisi Cahangir Əliyev, İndustriALL Qlobal İttifaqının baş katibinin müavini Kamal Özkən giriş sözü ilə çıxış ediblər.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev çıxış edib. Görüş iştirakçılarına salamlayan AHİK sədri belə bir tədbirin Azərbaycanı təşkil üçün "İndustriALL" Qlobal İttifaqına və onun baş katibinin müavini Kamal Özkənə təşəkkürünü bildirdi.

AHIK sədri deyib ki, ölkə rəhbərliyi tərəfindən siyasi, iqtisadi islahatlara üstünlük verilməsi Azərbaycanın siyasi müstəqilliyini daha da möhkəmləndirib. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında həyata keçirilən tədbirlər nəticəsində son 14 ildə 1 milyon 900 mindən çox yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enib, ölkədə əməkhaqqı 5, pensiyalar 8 dəfədən çox artıb. Ölkə iqtisadiyyatına 231 milyard manat sərmayə qoyulub. Azərbaycan bu gün dünyanın ən böyük enerji təminatçılarından biridir.

S.Möhbəliyev sonra deyib: "Təbii ki, sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlərdə



Azərbaycan həmkarlar ittifaqlarının da rolunu az deyil. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində formalaşmağa başlayan Azərbaycan həmkarlar ittifaqları yarandıqdan 1904-cü ildən işçilərin sosial-iqtisadi mənafeyinin həqiqi müdafiəçisinə çevrilib. Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zəruriliyi meydana çıxdı. 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətini ölkənin konfederativ tipli AHIK-ə verdi. 1994-cü ilin fevralında - keçmiş postsovet məkanında ilk dəfə olaraq - Azərbaycan Respublikasında "Həmkarlar İttifaqları haqqında" qanun qəbul edildi, bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Bu gün AHIK 26 üzv təşkilatı və 1,5 milyona-dək həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirir. Eyni zamanda, konfederasiyanın tərkibində Azərbaycan Əmək

və Sosial Münasibətlər Akademiyası, "Kurort" Səhmdar Cəmiyyəti, Respublika Turizm və Ekskursiyalar Şurası, İdman Təşkilatları İctimai Birliyi (AHİTA), "Azərbokxozlararası-sağlamlıq" Respublika Birliyi fəaliyyət göstərir. "Ulfaat" qəzeti nəşr edilir".

S.Möhbəliyev bildirdi ki, AHIK yarandığı gündən həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dəh ölkədə qəbul edilən sosialyönlü qanun və qərarların, normativ sənədlərin ekspertizasını keçirir, müvafiq təkliflərə çıxış edir. Tərəfimizdən irəli sürülən təkliflərin, demək olar ki, əksəriyyəti ölkəmizin qanunvericisi və icra orqanları tərəfindən müdafiə olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə "Həmkarlar İttifaqları haqqında" qanuna, əmək və inzibati xətəllər məcəllələrinə və digər sosialyönlü normativ hüquqi aktlara 120-dən çox önəmli əlavə və dəyişikliklər edildi. Bu dəyişikliklərdən ikisi xüsusi əhəmiyyət daşıyır. Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən dəyişikliklə

gərə, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcıllıq rəhbərliyi ilə əməkdaşlıqda hazırlanmış əmək müqaviləsinə əlavə edilmiş məd- dənə görə işçilərin əmək haqlarından tutulmuş üzvlük həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manata dək cərimə edilməsi nəzərdə tutulur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq əlaqələrini də durmadan genişləndirir. Konfederasiya və onun üzv təşkilatları dünyanın nüfuzlu beynəlxalq həmkarlar ittifaqı birliklərinin fəal üzvləridir. Dünya həmkarlar ittifaqı hərəkatında yaxından iştirakımız nəticəsində bir sıra beynəlxalq tədbirlər, o cümlədən beynəlxalq mərkəzlərin icra orqanlarının səyyar iclasları, konfransları, seminrlər və görüşləri respublikamızda keçirilib. Bu gün sizin təşkil etdiyiniz bu görüş və ke-

yürtdüyü məqsədyönlü fəaliyyət tədqirləyicidir. Çox yaxşı haldır ki, qloballaşan korporasiyalarda həmkarlar ittifaqlarının və onların üzvlərinin əmək və sosial hüquqlarının qorunmasında milli həmkarlar ittifaqlarına yardımçı olmaq da "İndustriALL" Qlobal İttifaqının məqsədlərindən biridir. Respublikamızda fəaliyyət göstərən transmilli şirkətlərdə, o cümlədən neft sənayesində çalışan beynəlxalq şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasında problemlər mövcud olduğundan işçilərin sosial-iqtisadi hüquqlarının pozulması adı hala çevrilib. Hesab edirik ki, "İndustriALL" Qlobal İttifaqı bu sahədə milli həmkarlar ittifaqlarına kömək etmək üçün transmilli şirkətlərin baş ofisləri ilə danışıqlar apararaq bu məsələlərin həllinə yardımçı ola bilər. Ümid edirik ki, bugünkü subregional görüş İttifaqımıza üzv olan milli həmkarlar ittifaqlarının bir-birini yaxından tanıması, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi üçün çox gözəl imkan yaradacaq.

Üç gün davam edəcək tədbirdə "İndustriALL" Qlobal İttifaqının 2017-ci ilin oktyabrında keçirilən subregional görüşündən keçən müddət ərzində inkişafı və fəaliyyəti haqqında çıxışlar, regiondakı fəaliyyəti bəzərdə təqdimatlar, MDB ölkələrində rəhbərlik etdiyi qurumun Bilik Fondu ilə sıx əməkdaşlığına diqqət çəkərək maarifləndirmə işinin təşkilində inilayıcı auditoriyasının düzgün seçilməsinə, biliklərinin fəaliyyət göstərən müəssisə və təşkilatların Bilik Fondu vasitəsilə əlaqələndirilməsinə, əhalinin dini maarifləndirilməsinə xidmət edən sənədli və bədii filmlərin çəkilişinə xüsusi diqqət yetirilməsinə tövsiyə edib və bildirdi ki, təmsil etdiyi nazirlik yeniyetmə və gənclərin təlim və tərbiyyəsində Bilik Fondu ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdır.



## Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin KİV-də geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın "Il Messaggero", "Asknews", "9colonne", "Agenzia Nova", "Radioradicale", "Notizie Yahoo", "Comunicazione Inform", "Agvi-velino", "Prealpina", "Rete Sole" və "Rete7" kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sergio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.

Yazılarda İtaliya Senatının Custiniani sarayında təşkil olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri" adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın



sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar əlaqələrin inkişafına rəhbərlik etdiyi və sənədli filmin nümayiş olunması da qeyd edilib.

münasibətlə Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunan rəsmi ziyafət barədə məlumat verib. Ziyafətdə Birinci vitse-prezident Mehriban Əliyevanın və İtaliya hökuməti adından çıxış etmiş iqtisadiyyat və maliyyə naziri Covanni Trianın fikirlərinə yer verilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə dair sərgi və sənədli filmin nümayiş olunması da qeyd edilib.

## Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Qala qəsəbəsində silsilə tədbirlər təşkil edilib

Paraqvayın məşhur "Recycling" orkestri Qalada geniş konsert proqramı ilə çıxış edib



Sentyabrın 30-da "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi" üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində yaradılan əsərlərin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Bu ilki simpoziumda 17 ölkədən 20 heykəltəraş iştirak edib. Azərbaycan, Belçika, İtaliya, Türkiyə, Hindistan, Ukrayna, İspaniya, Misir, Meksika, Rumıniya, İran, Norveç, Yunanıstan, Sloveniya, Argentina, Suriya və Gürcüstandan olan sənətkarlar əsərlərini Nəsimi yaradıcılığına həsr ediblər. Heykəltəraş əsərlərini aqay daşından Qala qəsəbəsində açıq səma altında yaradıblar.

Sonra qonaqlar "Qala" Dövlət Tarix-Etnoqrafiya Qorugunda VII Beynəlxalq "Tullantılardan sənət" sərgisinə baxıblar.

Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" ASC-nin təşkilatlığı, IDEA İctimai Birliyi, "Çərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery" incəsənət qalereyasının dəstəyi ilə təşkil edilən sərgidə 12 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rumıniya, Bahreyn, Oman, İran, Latviya, Bosniya və Herseqovindən olan 27 incəsənət nümayəndəsinin əsərləri nümayiş etdirilib. Məişət tullantılarından istifadə oluna-raq hazırlanan sənət nümunələri maraqla qarşılanıb.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq,




onları lazımsız saydıqları əşyaları düşüncədən zibil qutularına atmaq vərdişlərindən çəkəndirir.

Sərgi çərçivəsində Paraqvayın məşhur "Recycling" orkestri konsert proqramı təqdim edib. Uşağ və yeniyetmələrdən ibarət bu orkestrin unikal cəhəti onun tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən istifadə etməsidir. Orkestrin rəngarəng çıxışı iştirakçıların böyük marağına səbəb olub.

Sonra Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında "Açıqlar divarı" icması incəsənət layihəsi təqdim olunub.

Layihə səkkiz yerli və xarici "urban art" (şəhər mühitində incəsənət) rəssamının iştirakı ilə reallaşmışdır. Sərginin ekspozisiyasında Azərbaycan, Braziliya, Belçika, Cənubi Afrika, İspaniya, Niderland və Fransa-dan olan rəssamların binanın divarları üzərində yaratdığı sənət əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, Bakının Qala qəsəbəsində təşkil olunan bu silsilə tədbirlər Heydər Əliyev Fondunun təşkilatlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində reallaşmışdır.



## Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı: "Bahariyyə" musiqi layihəsi təqdim olunub



Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Daş Salmamə Muzeyində "Bahariyyə" adlı musiqi layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak ediblər.

Nəsimi dühasından ilhamlanaraq hazırlanmış "Bahariyyə" adlı konsertdə muğam və elektron musiqiləri təqdim olunub. Tanınmış xanəndə, Əməkdar artist Teyyub Aslanovu tarla Əliyağa Sədiyev, kamançada Elnur Mikayılov, zurna və balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət ediblər. Fərhad Fərzəliyev təqdimatında elektron musiqi konsertə toplaşanlar tərəfindən maraqla qarşılanıb. Nəsiminin poetik dünyası muğam sənətinin və elektron musiqinin dili ilə sənətsevərlərə mükəmməl şəkildə çatdırılıb. Bəşəri sevgi və mənəvi oyanış mövzularında dinlənən nəğmələr gecəyə xüsusi rəng qatıb.

Tədbirdən əvvəl, həmçinin dünya şöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin "Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı" adlı videomühazirəsi dinlənib. Sonra iştirakçıların sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, Şərqi dahi şair və mütəfəkkirlərdən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşmışdır.

Festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asımaya" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə təşkil olunub.



## Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı başa çatdı

Nəsiminin xatirəsinə həsr edilən ədəbi müsabiqənin qalibləri mükafatlandırılıb

Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.


AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər.

Festivalın bağlanış mərasimində "Mərhəbə" ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktorların ifasında məharətlə səsləndirilməsi şairin tükenməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən "Mərhəbə, xoş gəldin, ey ruhi-rəvanım, mərhəbə", "Mənəm ol tilsimi-pünhan ki, bu gün cahana gəldim" və digər misralar hər kəsi bir daha Nəsimi şeiriyyətinin təsirinə salıb, insan, həyat, haqqıqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.

Sonra Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri - Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, habelə ən gənc iştirakçı Aysel Babayeva və Mehriban Səttarova mükafatlandırılıblar.

Mükafatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanınması



məqsədlə həyata keçirilib. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə onlardan 17-si final mərhələsinə

qalıb. Heydər Əliyev Fondunun təşkilatlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının keçirildiyi dörd gün ərzində Bakıda və Şamaxıda ölməz şairin

ruhunu və yaradıcılığını yaşadan, incəsənət və mənəviyyatı tərənnüm edən müxtəlif tədbirlər-sərgilər, mühazirələr, ədəbi-bədii gecələr, musiqili kompozisiyalar və s. təşkil olunub.



# Azərbaycan Qafqazda bütün fəvqəldövlətlərin əsas tərəfdaşdır

## İlham Əliyevlə Vladimir Putin arasındakı səmimi dostluq möhkəm bazaya əsaslanıb münasibətlərə dinamizm verir



Əvvəlki 1-ci səh.

**Şirkətlərimizin Rusiyanın regionlarında fəaliyyəti daha da genişlənəcək**

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlər iki ölkənin əməkdaşlığının strateji xarakter almasına təkan verir. Rusiyanın Azərbaycanın idarəetmə sahəsindəki rolunu dəyərli hesab edən nazir, həmçinin qeyri-neft məhsullarının ixracı sahəsində də Rusiyanın Azərbaycan üçün öncül yerə dayandığını söyləyib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının məqsədinin iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin qu-

rulması və genişlənməsi olduğunu deyən qurumun sədri Səməd Qurbanov isə bu məqsədlə görüşlərin, konfransların və forumların təşkil edildiyini bildirib. O, suranın fəaliyyəti haqqında geniş məlumat verib, burada müxtəlif sahələrə aid işgüzar dairələrin təmsil olunduğunu söyləyib. Səməd Qurbanov Azərbaycan şirkətlərinin Rusiya regionlarında fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fəaliyyət göstərdiklərini bildirərək rusiyalı biznesmenləri hərtərəfli əməkdaşlığa dəvət edib.

**Yeni saziş və yeddi "dəyirmi masa"**

Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumun çərçivəsində "Sənaye və energetika: ikitərəfli əlaqələrin perspektivləri", "Turizm sahəsində əməkdaşlığın inkişafı", "Aqrar sa-



hədə əməkdaşlığın inkişafı", "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq", "Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi", "Neçliyyət və tranzit yükdaşıma sahəsində əməkdaşlığın möhkəmləndirilməsi", "Qadın sahibkarlığının inkişafı sahəsində əməkdaşlıq perspektivləri" mövzuları ilə bağlı 7 "dəyirmi masa" keçirilib.

Kiçik və orta biznesin inkişafına həsr edilmiş "dəyirmi masa"da hər iki tərəfdən 70-dək biznes nümayəndəsi iştirak edib və burada məsələlərin geniş spektri müzakirə olunub. Təbii ki, bu müzakirələr iki ölkə arasındakı iqtisadi-ticarəti, humanitar əlaqələrin daha da inkişafına mühüm töhfə vermiş olacaqdır.

Onu da vurğulayaraq ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şurası və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq memora-

du da vurğulayaraq ki, iqtisadiyyat Nazirliyinin tabeliyində yeni fəaliyyətə başlayan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı, Rusiya-Azərbaycan İşgüzar Şurası və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq memora-

du da vurğulayaraq ki, iqtisadiyyat Nazirliyinin tabeliyində yeni fəaliyyətə başlayan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı, Rusiya-Azərbaycan İşgüzar Şurası və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq memora-

du da vurğulayaraq ki, iqtisadiyyat Nazirliyinin tabeliyində yeni fəaliyyətə başlayan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı, Rusiya-Azərbaycan İşgüzar Şurası və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq memora-

du da vurğulayaraq ki, iqtisadiyyat Nazirliyinin tabeliyində yeni fəaliyyətə başlayan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB), "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı, Rusiya-Azərbaycan İşgüzar Şurası və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq memora-

Sahibkarlığın inkişafı istiqamətində təşəbbüslərin reallaşdırılmasını nəzərdə tutan ilk memorandum əsasən, KOBİA və RAGB gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi, bu məqsədlə onların arasında Azərbaycan və Rusiyanın biznes mühitində dair məlumatlandırma işlərinin aparılması, azərbaycanlı gənc mütəxəssislərin və tələbələrin təcrübə proqramlarının hazırlanması, qabaqcıl təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq edəcək.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin gənclər arasında sahibkarlığın inkişafı və təşviqi sahəsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Bu baxımdan, imzalanmış memorandum gənclərin hər iki ölkədə reallaşdırılan iqtisadi layihələrin fəal iştirakçısına çevrilməsinə əhəmiyyətli rol oynayaacaq.

Orxan Məmmədov onu da bildirib ki, IX Azərbaycan-Rusiya Regionlararası Forumu iki strateji tərəfdaş arasındakı bütün sahələrdəki əlaqələrə mühüm töhfə və möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verəcək, imzalanan yeni sənədlər isə münasibətləri daha da şaxələndirəcək.

**Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"**

# Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır

## Ölkəmizdə təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, keyfiyyət artır

Artıq ölkəmizdə yeni tədris ili başlayıb. Bu il orta məktəblərdə 1 milyon 592 min 317 şagird təhsil alır. Şagirdlərin 165 min 780-ni ilk dəfə parta arxasına keçib. Son illərdə infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür.

Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri əsasında ölkəmizdə 400-dən çox məktəb binası inşa olunub. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi və bu layihə çərçivəsində görülmüş işlər fondun təhsilimizə, gələcəyimizə göstərdiyi qaygının nəticəsidir.



Ucqar və kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib

Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində belə vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub.

Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilib, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılıb. 2018-ci ilin 9 ayında Azərbaycanca 200-dən çox, Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Bundan başqa, ucqar və kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. Son 15 il ərzində isə Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib.

Gələcək nəsil vətənpərvər olmalı, milli ruhda tərbiyə almalıdır

Prezident İlham Əliyevin bu sahəyə hər zaman göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan təhsil sisteminin texniki bazası daha da möhkəmlənib, çoxsaylı təhsil müəssisələri tikilib, gənc nəslin yüksək savadlanması, vətənpərvər ruhda böyüməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilib.

Sentyabrın 14-də Maştağadək Savalan yaşayış məntəqəsində 28 nömrəli tam orta məktəbin açılışında iştirak edən dövlət başçısı müasir təhsil sisteminin uğurlarından və gələcək inkişaf perspektivlərindən söz açıb. Azərbaycanca ümumi savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu deyən Prezident vurğulayıb ki, ölkənin inkişafına doğru aparılan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir.

Ona görə də Azərbaycan gənclər bilikli, savadlı olmalıdır: "Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafı doğru aparın əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycan gənclər çox bilikli, savadlı olmalıdır. Azərbaycan müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdır ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər".

Prezident qeyd edib ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məsuliyyətdir. Gələcək nəsil vətənpərvər olmalı, milli ruhda tərbiyə almalı, öz doğma Vətəninə bağlı olmalı, xalqımızın qədim ənənələrinə sadıq olmalıdır. Ölkəmizin təhsil sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyması tam bir realılıqdır. Artıq Azərbaycan əlm və təhsil sahəsində göstərilən diqqət, yeniləşən qanunvericilik öz bəhrəsini verməkdədir. Son 15 ildə bu sahə ilə bağlı qəbul edilən yeni qanun layihələri, sənədlər edilən vacib dəyişikliklər mühüm nailiyyətlər yadda qalır. Bunu ekspertlər də təsdiq edirlər.

Peşə təhsilində keyfiyyət əldə edilib

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Müvəkkil, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev qəzetimizə açıqlamasında qeyd edib ki, ölkəmizdə təhsilin inkişaf strategiyası istiqamətində Prezident İlham Əliyevin sərəncamı və fərmanları ilə Azərbaycanda təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub: "Bu sahədə Təhsil Nazirliyi çox böyük dəyişikliklərə, yeniliklərə nail olub. Azərbaycanda peşə təhsilinin vəziyyəti o qədər də yaxşı deyildi. Peşə təhsili, məktəbəqədər təhsil haqqında qanunlar, yol xəritələri qəbul edildi. Bu xəritələrdə təhsildə inkişaf yolları öz əksini tapıb. Beləliklə, məktəbəqədər təhsildən başlanıb orta, peşə və ali təhsil və doktorantura arasında sıx əlaqələr möhkəmləndirilib və təhsildə keyfiyyət əldə edildi".

Qeyd edək ki, son illərdə Milli Məclisdə "Məktəbəqədər təhsil", "Peşə təhsili" və "Elm haqqında" qanun layihələri qəbul edilib, həmçinin bu sahəyə aid qanunvericiliyə dəyişikliklər olunub. Hazırda isə parlamentdə "Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanır.

Bu il 2 min abituriyent müəllim peşəsinə seçib

Dövlət başçısı onu da vurğuladı ki, son illər ərzində müəllimlərin əməkdaşlıq əhəmiyyəti dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu da həqiqətən çox sevindirici haldır. Müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq: "Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirik ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir".

Deputat Bəxtiyar Əliyev də bildirib ki, son illər ən böyük uğurlardan biri həqiqətən də müəllim peşəsinə olan münasibətin tamamilə dəyişməsidir: "Müəllimlərin seçimi mexanizmi, onların ixtisaslarının artırılması dəyişdirilib. Bu yaxınlarda Prezident İlham Əliyev məktəb açılışında belə bir faktı diqqətə çatdırdı ki, əgər iki il əvvəl 500 bal toplayandırsa yalnız biri müəllim peşəsinə seçirdisə, artıq bu il 2 min abituriyent müəllim peşəsinə seçib. Bu, müəllim peşəsinə göstərilən münasibətin nəticəsidir. Həm də təhsil nazirinin təhsilin inkişaf konsepsiyasına uyğun həyata keçirdiyi tədbirlərin nəticəsində müəllim peşəsinə hazırlıq keyfiyyətcə yeni model ortaya qoydu. Bu isə bütövlükdə təhsilimizdə yeni ab-hava yaradı".

Bəxtiyar Əliyev hesab edir ki, yeni nəsil dərslərinin hazırlanması və kadr hazırlığına münasibətin köklü sürətdə dəyişdirilməsi müsbət təsirinə göstərir: "Yeni zamanda, "Yeniləşən Azərbaycana yeni məktəb" konsepsiyası çərçivəsində Heydər Əliyev Fondu və Birinci vitse-prezident Məhriban xanım Əliyevanın həyata keçirdiyi siyasət nəticəsində təhsilimizin mənzərəsi ürəkəcan dərəcədə dəyişdi. Bu gün Beynəlxalq Fənn Olimpiadalarında Azərbaycanlı gənclərin birinci yerləri tutması göstərir ki, Azərbaycanda təhsilin keyfiyyəti çox sürətlə yüksəlib. Prezidentin də dediyi kimi, qara qız insan kapitalına çevrilir. Azərbaycanda insan kapitalının formalaşdırılması çox inamlı mühüm bünövrəsi qoyulur".

**Fəridə ƏHMƏDOVA, "Azərbaycan"**

# Qarabağ danışıqlarında İlham Əliyevin növbəti qətiyyət nümunəsi

## Azərbaycan Prezidentinin liderlik keyfiyyətini və savadlılığını etiraf edən Paşinyana Ermənistan ictimaiyyətinin ciddi təzyiqi var: "Bakı ilə sülhə təcili hazırlaş!"

Əvvəlki 1-ci səh.

Bunlar sərhəddə sülh şəraitinin qorunması, dialoq və danışıqlar prosesinə sadiqlik və operativ rəhbərliyin yaradılmasıdır: "Bu razılaşmaların əldə olunması çox vacib hesab edirik. Azərbaycan Prezidenti İlham Əliyev savadlı insandır. Əhəmiyyətli bir, İlham Əliyevə əlaqə yaratmaq barədə razılaşdıq. ATƏT-in Minsk qrupunun üzvlərinə rəsmi məlumat verilib ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rəhbərliyin yaradılması haqqında razılaşmışıq". Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətdə daha operativ nəzarət etməyə imkan yaradacaq.

**Dağlıq Qarabağ danışıqları əvvəlki formata aparılacaq**

Bütün bunlar isə bir sıra vacib məqamları üzə çıxarıb. Onlardan birincisi budur ki, Paşinyan əvvəlki Qarabağ mövqeyindən geri çəkilib. Artıq verilən açıqlamalardan aydın olur ki, Qarabağ məsələsində bütün təmaslar əvvəlki kimi Bakı və Yerevan arasında olacaq, danışıqlar prosesinin formatı dəyişilməz qalacaq. Yeni, münafişə fərqli mövqeyə ortaya qoyması danışıqlar prosesi üçün müsbət şərait formalaşdırır. Belə olan halda təbii ki, Azərbaycan da münafişənin dinc həlli yoluna sadiqliyini qoruyacaq, danışmaq

mümkün olan yerdə gücdən istifadəyə zərurət görməyəcək.

Paşinyan isə Düşənbə görüşünü bir şans kimi qiymətləndirməli, bundan münafişənin dinc yolu həlli üçün fürsət kimi istifadə etməli, hər şeydən öncə erməni xalqını uzun illərin ağır bəlasından xilas etməlidir. Əgər belə edərsə o, erməni xalqına tarixi xidmət göstərmiş olacaqdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarının tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycan işğal olunmuş ərazilərdən çıxarılmasına başlanılması ilə regionda dayanıqlı sülh və sabitlik də təmin olunacaq.

Diger tərəfdən Ermənistanın yeni rəhbərliyi qəbul etməlidir ki, onların ölkəni iqtisadi baxımdan inkişaf etmiş və firavan dövlətə çevirməklə

bağlı erməni xalqına verdiyi vəd sülh, məhriban qonşuluq münasibətlərinin qurulması, ən əsası qonşuların ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil. Azərbaycan isə açıq bəyan edir ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığın alternativini yoxdur. Eyni zamanda, münafişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərəhdər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

İndi Ermənistanın da bunu mümkün qədər tez qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin həllini tələsdirəcək yanaşı, işğalçı ölkənin mövcudluğunun da əsas şərti qişimində çıxış edir.

**Elçin CƏFƏROV, "Azərbaycan"**

# Tütün məmulatı ilə bağlı qanunvericilik təkmilləşdirilir

Oktyabrın 1-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov gündəlikdə altı məsələnin olduğunu bildirdi. Əvvəlcə "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarıldı. Qeyd olundu ki, bu qanuna nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır.

İclasda "Baytarlıq haqqında", "Fitosanitar nəzarət haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edildi. Bildirildi ki, bu qanun layihələri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə hazırlanıb. Dəyişikliklər inzibati Xətlər Məcəlləsinə əsasən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin Agentliyin hesabına köçürülməsini nəzərdə tutur.

Son olaraq iclasda "Torpaq bazarı haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə"

qanun layihəsi müzakirəyə çıxarıldı. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli qanunu ilə dövlət mükiyyətinə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsinin yeni qayda və şərtləri müəyyən edilib. "Torpaq bazarı haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə" qanun layihəsi də həmin qanunun təbtiiq məqsədi ilə hazırlanıb.

Bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

**Rəşad CƏFƏRLİ, "Azərbaycan"**

# Fövqəladə hallar naziri Füzulidə vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydəröv Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərini, həmçinin homin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

AZƏRTAC xəbər verir ki, fəvqəladə hallar naziri Füzulidə qəbul edilən 15 vətəndaşın müraciətlərini bir çoxu yerində öz həllini tapıb, bir sıra məsələlərə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kənd məsələləri ilə bağlı 70 digər məsələlərə bağlı müraciət etmiş 24 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq bəz idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

# Lisa GİVERT: "TAP-ın kompressor və ölçmə stansiyalarının tikintisinin yarından çoxu yekunlaşıb"

Transadriatik (TAP) boru kəməri üzrə kompressor və ölçmə stansiyalarının tikintisinin yarından çoxu tamamlandı. Bu barədə AZƏRTAC-ə eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

"TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə birli Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci rübündə başlanılıb və işlər qrafik üzrə davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Uç qaz turbinin hamısı quraşdırılıb və binaların dam örtüyünün inşası tamamlanıb. Boru, mexaniki və elektrik enerjisi təchizatı işləri isə davam edir. Fierdəki kompressor stansiyasının tikintisi isə quraşdırılıb. Elektrik enerjisi təchizatı və cihazların quraşdırılmasına başlanılıb. Ümumilikdə, Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb", - deyir L.Givert bildirib.

O daha sonra deyib ki, kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır: "Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb. Hazırda ölçmə stansiyasının inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar aparılacaq. Təxminən 6 ay müddətində heyata keçiriləcək bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və həssas olub-olmadığını göstərəcək".

# İlin əvvəlindən 1,09 milyard dollardan çox qeyri-neft məhsulları ixrac olunub

Bu ilin səkkiz ayında Azərbaycan ixrac edilən qeyri-neft məhsullarının dəyəri 1 milyard 94 milyon dollar olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəmil Hüseyn deyib.

Departament rəhbəri qeyd edib ki, bu müddətdə Azərbaycan ixracı 12,9 milyard dollar təşkil edib: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-avqust aylarında qeyri-neft sektoruna üzrə ixrac 131 milyon dollar və ya 14 faiz artıb. Cari ilin yanvar-avqust aylarında Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu dövrdə ixrac edilən qeyri-neft məhsullarının siyahısında pomidor 144,4 milyon dollarla yene də üstün olub. Avqustda isə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 125 milyon dollar çatıb".





Bu gün Bakı Dövlət Universitetində görkəmli dövlət xadimi, xalqına sədaqətə xidmət etmiş dəyərli insan, böyük ictimai-siyasi xadim və elm-təhsil təşkilatçısı, professor Murtuz Nəcəf oğlu Ələsgərovun 90 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans işinə başlayır. Universitetimizdə artıq onəon formalaşmışdır: böyük xidmətlər göstərmiş görkəmli ziyalıların əziz xatirəsi hər zaman yüksək tutulur. Bu baxımdan görkəmli şəxsiyyət, beynəlxalq səviyyədə tanınmış ictimai-siyasi xadim Murtuz Nəcəf oğlu Ələsgərovun unudulmaz xidmətlərini yaddaşlarda əbədiləşdirmək üçün bir sıra işlər görülmüşdür. Professor Murtuz Ələsgərov adına adlı təqaüd təsis edilmiş, yaradığı və uzun illər rəhbərlik etdiyi kafedranın qarşısında bəyreləfi vurulmuşdur. Bugünkü tədbir onun xatirəsinə böyük ehtiramımızın daha bir təsdiqidir. Bu yubiley tədbiri müxtəlif yerlərdə keçirilə bilirdi, onun universitetdə keçirilməsi isə çox qanunauyğun bir haldır. Hər sahədə öncül olmağı bacaran Murtuz Ələsgərov 1945-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, ən yaxşı tələbə kimi seçilmiş, 1950-ci ildə buranı fərqlənmə diplomu ilə bitirmiş və tələbəlikdən rektorluğa kimi şərəfli bir yol keçərək 67 il bu universitetlə bilavasitə bağlı olmuşdur. Murtuz müəllim 1957-ci ildə 29 yaşında Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir, 8 il həmin kafedraya rəhbərlik edir, 1965-ci ildə isə Dövlət hüquq kafedrasını yaradır və ömrünün sonuna qədər - 47 il bu şərəfli işini uğurla davam etdirir. Yeri gəlmişkən qeyd edim ki, Murtuz müəllim beynəlxalq hüquq sahəsində həm ilk elmlər namizədi (1953-cü il), həm də ilk elmlər doktoru (1968-ci il), professor olmuş azərbaycanlıdır.



Artıq 1960-cı illərdə Murtuz Ələsgərov həm respublikamızda, həm də onun hədudlarından kənarında görkəmli hüquqşünas-alim, fəal ictimai-siyasi xadim kimi tanınırdı. Onu Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi, "Qitələr və hadisələr", "Planetimizin mənzərəsi" proqramlarının yaradıcısı və aparıcısı kimi tanıyırdıq. Murtuz müəllimin dünya hadisələrinə dair maraqlı, elmi təhlilə zəngin verilişləri yaxşı xatırlayırdıq.

Murtuz Ələsgərov 1968-ci ildə "Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquq münasibətləri" mövzusunda doktorluq dissertasiyası işini uğurla müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. 1969-cu ildə isə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilmişdir. Murtuz müəllim o dövrlər gənc milli alimlərin kafedraya cəlb edilməsi istiqamətində dayanmadan çalışır, onların elmi nəşrlərinin növbəti ittifaq, həmçinin xarici dövlətlər çərçivəsində çap edilməsinə ciddi yardım göstərirdi. 1970-ci illərin əvvəllərində onun rəhbərliyi ilə kafedrada "Dövlət, idarəçilik və hüququn inkişaf qanunauyğunluqları", "Müasir beynəlxalq hüququn ümumi problemləri" və s. istiqamətində ciddi elmi araşdırmalar aparılırdı.

Murtuz müəllim 1970-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin elmi məsləhətçiləri kimi çalışmışdır. 1960-cı ildən Beynəlxalq Hüquq Assosiasiyasının üzvü olan Murtuz Ələsgərov növbəti SSRİ-də, həmçinin xaricdə də ciddi hüquqşünas-alim kimi qəbul edilirdi. Hətta o dövrdə SSRİ ilə heç də yaxşı münasibətləri olmayan xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda aktual mövzularla çıxış edirdi. Belə ki, 1961-ci ildə Fransada keçirilən beynəlxalq konfransda "Azərbaycanda hüquq elminin nailiyyətləri", 1976-cı ildə ABŞ-da keçirilən beynəlxalq konfransda "Azərbaycan Respublikasında ətraf mühitin qorunması qanunları", 1978-ci ildə Böyük Britaniyada "İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınması", 1984-cü ildə Yaponiyada keçirilən beynəlxalq konfransda "Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiyası hüquqları" mövzularında məruzələrlə çıxış etmişdir. Göründüyü kimi, Murtuz müəllimin o dövrlərdə hətta çətin olsa belə, məruzələri bilavasitə Azərbaycanla bağlı idi. Bu, Murtuz müəllimin Azərbaycanın gələcək müstəqilliyi ilə bağlı əsas hədəflərindən idi. 1982-ci ildə Moskvada çap olunan "SSRİ-nin milli dövlət quruluşu" monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi olmuşdur. Murtuz Ələsgərov 1980-ci ildə respublikanın əməkdar hüquqşünası adına layiq görülmüşdür. O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, vətəndaşlıq və mülkiyyət haqqında, vətəndaşlıq və mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiyaya Aktinin və bir sıra digər qanun layihələrinin müəllifi olmuşdur.

1970-ci illərin əvvəllərindən Murtuz Ələsgərovun fəaliyyətinin biliklərin geniş yayılması olmuşdu. O dövrdə televiziya və mətbuatda hüquqi verilişlərin və bu sahədə informasiyaların artırılması da Heydər Əliyevin adı ilə sıx şəkildə bağlıdır. Bütün qeyd edilənlərin öhdəsinə və belə demək olar ki, əsas elmi icraçısı məhz professor Murtuz Ələsgərov idi. Bundan başqa, bilavasitə hüququn əsasları fənni də professor Murtuz Ələsgərovun rəhbərlik etdiyi kafedranın əsas istiqamətlərindən biri idi. Əsas hüquqi televiziya verilişləri, o cümlədən beynəlxalq-hüquqi məsələ

"Hüquq, qanunçuluq və milli siyasiyyət" problemlərinə həsr olunmuş beynəlxalq konfransda çıxış etmiş və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu əsaslandırmışdı. 1990-cı ilin Yanvar qırğını ilə əlaqədar BMT-nin İnsan hüquqları komissiyasına Azərbaycan hüquqşünasları adından müraciət də Murtuz Ələsgərov tərtib etmişdi. Onun Qarabağ savaşının başlanmasına xeyir-dua vermiş Qorbaqovun yaxın adamı sayılan Aqanbeykəna kəskin cavabları hamımızın yaxşı yadındadır.

ticəsində ölkədə vətəndaş qarşıdurması dayandırıldı, erməni hərbi hissələrinin davamlı hücumlarının qarşısı alındı, siyasi sabitlik bərpa edildi, iqtisadi inkişafın təməli qoyuldu.

Bütün sahələrdə həyata keçirilən ciddi tədbirlər vəziyyətin kökündən dəyişdirilməsinə səbəb oldu. Azərbaycanın mötəbər ali məktəbinin əvvəlki nüfuzu özünə qayıtdı. Tədris intizamı möhkəmləndirildi, yaradıcılıq mühiti bərpa edildi. Mən tam məsuliyyət hissi ilə demək istəyirəm ki, bütün bunların hamısı Murtuz müəllimin

işə həmin dövrdə Azərbaycana rəhbərlik etmiş şəxslərin diqqətindən kənar qalmışdı. Onu da yaxşı xatırlayıram, 75 illik yubileyinin həmin çətin illərdə (1994-cü il, 26 noyabr), indiki Heydər Əliyev Sarayında yüksək səviyyədə keçirilməsi üçün Murtuz Ələsgərov bütün qüvvələri səfərbər etmişdi, qısa bir zamanda onun rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində "Bakı Dövlət Universiteti - 75" adlı kitab da hazırlanmışdır. Onun rəhbərliyi dövründə (1993-1996) Bakı Dövlət Universitetinin beynəlxalq aləmdə nüfuzu artmış, elmi-pedaqoji kadrların konfrans və simpoziumlarda iştirakı keyfiyyət və kəmiyyət baxımından çoxalmış, xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə münasibətlər yeni mərhələyə daxil olmuş, bu sahədə dövlət əhəmiyyətli mühüm işlər görülmüşdü.

1996-cı il oktyabrın 16-da Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçildi. Ölkə ictimaiyyəti bu hadisəni ötan dövrdə Azərbaycanda həyata keçirilən peşəkar parlament quruculuğu proseslərinin məntiqli davamı kimi qarşıladı. İlk dəfə idi ki, qanunvericilik hakimiyyətinə peşəkar hüquqşünas, konstitusiyalı hüquq sahəsində görkəmli mütəxəssis və alim, eyni zamanda bacarıqlı təşkilatçı və istedadlı siyasətçi başçılıq edirdi. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin silahdaşı kimi çətin sınaqlardan keçmiş Murtuz Ələsgərov parlamentin sədri vəzifəsində etimadı layiqincə doğrulduq özünün işgüzar və insani keyfiyyətləri ilə qısa müddətdə böyük nüfuz qazandı. O, yüksək vəzifəyə seçildiyi ilk gündən parlamentin fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istiqamətində lazımi tədbirlər gördü və qanunvericilik sahəsində böyük dəyişikliklərə nail oldu. Milli Məclis onun rəhbərliyi dövründə (1996-2005) Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, dönməzliyinin təmin edilməsində fəal rol oynadı, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların hüquqi bazasının yaradılması kimi çətin və müəkkəb işin öhdəsindən layəqətlə gəldi.

Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin Sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasını, ölkədə parlament onənlərinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında böyük xidmətləri olmuşdur. O, Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənilməsində və qəbul edilməsində bilavasitə iştirak etmişdir.

Murtuz Ələsgərovun geniş ictimai-siyasi fəaliyyəti, əlbəttə, təkə Milli Məclisin sədriyi ilə məhdudlaşmır. Onun şəxsi insani keyfiyyətləri haqqında bəzi təəssürat və düşüncələrimi də deməyi özümə borc bilərəm. Mən birgə işlədiyimiz dövrün təcrübəsi əsasında deyə bilərəm ki, o, insanpərvərlik, səmimiyyət və xeyirxahlıqla yanaşı, böyük prinsiplialıq, obyektivlik, əqidəsindən dönməzlik, millətsevərlik kimi müsbət keyfiyyətləri ilə də fərqlənən böyük bir şəxsiyyətdir. Murtuz müəllimin xalqımız, dövlətimiz və vətəndaşlarımız qarşısında əvəzsiz xidmətləri layiqincə qiymətləndirilməlidir. Professor M.N.Ələsgərov səmərəli ictimai-siyasi fəaliyyətinə görə "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", Müstəqil Dövlətlər Birliyinin "Sodruzstvo" ordeni, Rusiya Federasiyasının "Dostluq" ordeni və digər mükafatlarla təltif edilmişdir. Professor Murtuz Ələsgərov Kiyev Milli Universitetinin fəxri doktoru idi.

Murtuz müəllimin xalqımız, dövlətimiz və vətəndaşlarımız qarşısında əvəzsiz xidmətləri olmuşdur. Biz bu yubileyə hazırlaşarkən onu ölkəmizin üç nüfuzlu qurumu - Milli Məclis, Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universiteti tərəfindən birgə qeyd etmək haqqında qərarə gəldik. Bu üç qurumun üçündə də Murtuz müəllimin müqayisəolunmaz xidmətləri olmuşdur. Murtuz müəllimin parlaq izi çalışdığı, rəhbərlik etdiyi, tövsiyələr verdiyi bütün təşkilatlarda silinməz olaraq qalmışdır. Dərs dediyi tələbələr, rəhbərlik etdiyi kadrlar, yol göstərdiyi alimlər, xeyirxahlıq etdiyi insanlar isə yüzlərinlərdədir. Ona görə də hesab edirik ki, Murtuz müəllimin yubileyi yalnız bu elmi konfransla, yaxud bu tədbirin təşkilatçısı olan üç qurumla məhdudlaşmır, onun yubileyi bütün Azərbaycan üçün mühüm hadisədir.

Həyatını xalqına sədaqətə xidmətə həsr etmiş dəyərli ictimai-siyasi xadim, Azərbaycanın ali təhsilinə və vətəndaşlığımıza böyük töhfələr vermiş görkəmli dövlət xadimi və elm-təhsil təşkilatçısı, professor Murtuz Nəcəf oğlu Ələsgərovun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Abel MƏHƏRRƏMOV,  
BDU-nun rektoru, akademik

## Murtuz Ələsgərov - 90

# Görkəmli dövlət xadimi və elm-təhsil təşkilatçısı

də xüsusi dönüş nöqtəsi başlandı. Belə ki, dahi şəxsiyyət olan Heydər Əliyevin 1969-cu il iyul ayında Azərbaycanın rəhbər seçilməsi respublikamızın ictimai və mədəni həyatının bütün sahələri kimi, Azərbaycan Dövlət Universitetinin də həyatında köklü və müsbət dəyişikliklər yaratmışdı. Ulu öndər Heydər Əliyevin böyük gücü hesabına Azərbaycanın bütün elm, təhsil və mədəniyyət ocaqlarında vəziyyət sürətlə müsbət istiqamətə dəyişməyə, Azərbaycan alimlərinin və elm-təhsil müəssisələrinin beynəlxalq əlaqələri genişlənməyə başlamışdı. Azərbaycan Dövlət Universitetinin əsas istiqamətlərindən biri də hüquq təhsili idi və o dövrdə Azərbaycanda hüquq təhsili ancaq Azərbaycan Dövlət Universitetində həyata keçirilirdi. Bu istiqamətdə isə milli kadrlara ciddi ehtiyac duyulurdu ki, bu zaman da böyük savad və vətənpərvərliyə malik professor Murtuz Ələsgərova daha böyük istinadlar edilirdi. Belə ki, respublika çərçivəsində məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1970-ci il dekabr ayının 4-də qəbul edilmiş "Zəhmətkeşlərin hüquqi tərbibəsinə yaxşılaşdırmaq tədbirləri haqqında" qərarla ali və orta ixtisas məktəblərində hüququn əsaslarını tədris və öyrənməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə və izah olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə yönəldilən tədbirlərin işlənilməsinə və s. kimi məsələlər nəzərdə tutulmuşdu. O dövrdə hüquq fakültəsinin kollektivi məhz ulu öndər Heydər Əliyevin birbaşa göstərişi ilə bu proseslərə fəal cəlb edilməyə başlanmış, hüquq fakültəsi ilə hüquq mühafizə orqanlarının əməkdaşlıq əlaqələri daha sıx qurulmuşdu. 1971-ci ildə universitetdə məhz hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən Hüquq Məsləhətxanası açılmışdı. Bu dövrdən etibarən professor Murtuz Ələsgərov da başda olmaqla, hüquq fakültəsinin müəllim heyəti respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam olunmağa başlandı. 1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində Hüquqi Biliklər Universiteti fəaliyyətə başladı ki, bu işdə də əsas məqsəd hüquqi

lələr də məhz professor Murtuz Ələsgərov tərəfindən peşəkarcasına şərh edilirdi.

Respublikada hüquqşünas kadrlara böyük ehtiyac olduğunu gören ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi ilə hüquq fakültəsi nəzdində "Sovet quruculuğu" ixtisası üzrə qiyabi şöbə yaradılmışdı. Əsas məqsədi dövlət quruculuğu sahəsində kadrlar hazırlamaq olan bu ixtisası qurtaran şəxslər dövlət və hökumət qurumlarında mühüm vəzifələrə təyinat edilirdilər. Qeyd edilən müddətdə dövlət və hökumət qurumları üçün 1000-ə yaxın hüquqşünas kadr hazırlanmışdır. "Sovet quruculuğu" ixtisasının əsas bazası da professor Murtuz Ələsgərovun rəhbərlik etdiyi Dövlət hüquq kafedrası idi.

Ulu öndər Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas nöqtələrindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olmuşdur. Azərbaycanın gələcək müstəqil bir dövlət kimi dayaqdaqlarını quran Heydər Əliyev o dövrdə artıq Azərbaycanı tanıtdırması, dünyaya sevdirməyə başlamışdı. SSRİ miqyasında Moskva və Kiyevlə bərabər, Bakının da xarici ölkələrlə diplomatlar və beynəlxalq hüquq sahəsində mütəxəssislər hazırlayan bir mərkəz çəkilməsi Heydər Əliyev siyasətinin nəticəsi idi. Hüquq fakültəsində beynəlxalq hüquq ixtisası üzrə kadrların yetişdirilməsinə iki əsas istiqamətə başlanıldı. Birincisi, bu sahədə tədris aparılan azərbaycanlı alimlərin yetişdirilməsi və daha da çoxaldılması məqsədilə hazırlanması və s. kimi məsələlər nəzərdə tutulmuşdu. O dövrdə hüquq fakültəsinin kollektivi məhz ulu öndər Heydər Əliyevin birbaşa göstərişi ilə bu proseslərə fəal cəlb edilməyə başlanmış, hüquq fakültəsi ilə hüquq mühafizə orqanlarının əməkdaşlıq əlaqələri daha sıx qurulmuşdu. 1971-ci ildə universitetdə məhz hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən Hüquq Məsləhətxanası açılmışdı. Bu dövrdən etibarən professor Murtuz Ələsgərov da başda olmaqla, hüquq fakültəsinin müəllim heyəti respublikanın şəhər və rayonlarına davamlı olaraq ezam olunmağa başlandı. 1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində Hüquqi Biliklər Universiteti fəaliyyətə başladı ki, bu işdə də əsas məqsəd hüquqi

"Bərabər hüquqlu əməkdaşlıq", "Təbiət və qanun", "Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq hüquq subyektliliyi", "Konstitusiyaları gözləmək bütün vətəndaşların borcudur", "Milli dövlət quruluşu", "Dövlət orqanları", "Bürjua ölkələrinin dövlət hüququ", "Adli dərəcə, dərslük, monoqrafiya və metodik göstərişlər hazırlanmışdır.

Murtuz müəllim 1966-cı ildən Azərbaycan Ensiklopediyasının Tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü olmuş, ensiklopediyanın ayrı-ayrı cildlərində onun 60-dan çox elmi məqaləsi çap olunmuşdur.

Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1965 və 1971-ci illərdə Moskvada çap olunan "Siyasi nəzəriyyə tarixi" dərsləklərinin müəlliflərindən biri olmaqla "Azərbaycanda siyasi nəzəriyyə" bölməsini yazmış, 1982-ci ildə Moskvada çap olunmuş "SSRİ-nin milli dövlət quruluşu" monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi olmuşdur.

O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, vətəndaşlıq və mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiyaya Aktinin və bir sıra digər qanun layihələrinin müəlliflərindən biri olmuşdur.

Murtuz müəllimin vətənpərvərliyi, millət təəssübkeşliyi bioqrafiyasında da açıq-aydın görünür. 1988-ci ildə erməni təəcüvzkarları torpaqlarımıza qəsd etməyə başlayanda professor Murtuz Ələsgərov susmamış, öz qəti ziyalı mövqeyini bildirmiş, keçmiş ittifaqın mərkəzi və respublika mətbuatında obyektiv və hüquqi cəhətdən əsaslandırılmış məqalələrlə çıxış etmişdir. 1988-ci il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına müraciətində Dağlıq Qarabağ Muxtar Vilayətinin və Ermənistan Ali Sovetinin DQMV-yə dair qərarlarının konstitusiyaya zidd olduğunu göstərmiş və bunu Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd kimi qiymətləndirmişdir. Həmin ildə o, Dağlıq Qarabağ konsepsiyasının təzislərini hazırlamış, Moskvada Dövlət Hüquq İnstitutunda keçirilmiş

1990-cı illərin əvvəllərində ümummilli liderin Naxçıvanda yasağa məcbur olduğu və Azərbaycanın taleyinin həll edildiyi bir zamanda Murtuz müəllim dəfələrlə Naxçıvana gedib Heydər Əliyevlə görüşmüş, onun rəhbərliyi ilə yeni bir partiyanın yaradılmasının təşəbbüskarlarından biri olmuşdu. O, Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etmiş, 1992-ci ildə prezident seçkilərində yəqin həddinin ləğv edilməsi ilə əlaqədar Milli Məclis qarşısında keçirilən mitinqə rəhbərlik etmişdi.

Ümumiyyətlə, vətəni üçün həll-edic məqamlarda Murtuz müəllim heç vaxt kənar qalmayıb, sinəsini qabağa verib, ağılı, erudisiyası, qələmi, iti məntiqi ilə ölkəsinin müdafiəsində durub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzm-karlıq göstərmişdi. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan, məşhur "91-lər" hərəkatının fəallıqlarından biri olan Murtuz Ələsgərov ömrünün sonundakı partiyanın sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

1993-cü il dekabrın 7-də Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyinat edildi. Universitet kollektivi bu təyinatı razılıqla qarşıladı. Həmin dövrdə mən BDU-nun Kimya fakültəsinin dekanı idim və üç ilə yaxın müddətdə sıx ünsiyyətdə olduğum Murtuz müəllimin tanınmış alim, şəriətli siyasətçi olmaqla yanaşı, böyük elm və təhsil təşkilatçılığı məhərrət, rəhbər keyfiyyətlərinə malik kamil mütəxəssis, səmimi insan olduğunun şahidinə çevrildim.

Həmin dövr Azərbaycanın müstəqillik tarixinin ən ağır illəri idi. Xalqın tələbi ilə hakimiyyətə yenidən gəlmiş ulu öndər ölkədə siyasi sabitlik yaratmaq, torpaqlarımızı işğal edən erməni silahlı qüvvələrinin qarşısını almaq üçün səfərbərlik elan etmişdi. Bütövlükdə ölkədə olduğu kimi, Bakı Dövlət Universitetində də vəziyyət gərgin olaraq qalırdı. Qısa müddət ərzində ümummilli liderin uzaqgörən və müdrik siyasəti nə-





# Filizçay yatağının istismarından iqtisadiyyata 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir



28 sentyabr tarixdə Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin Filizçay yatağında yaradılmış geoloji düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti arasında görüş keçirilmişdir.

Görüş çərçivəsində nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetall yatağı üzrə həyata keçirilmiş ilk tədqiqatlar müzakirə edilmiş, burada aparılan geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar haqqında nazir Muxtar Babayev geniş məlumat vermişdir.

Qeyd edilmişdir ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis, gümüş, sink, qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirmişdir ki, Filizçay yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan "SRK Consulting" tərəfindən cari ilin sonuna qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndis-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaqdır. Z. İbrahimov qeyd etmişdir ki, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdiril-

"Azərbaycan"

# Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi ağaclar və fəsilələr mövzusunda həsr olunub

Sentyabrın 29-da IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib.

İctimai birlikdən AZƏRTAC-a bildirişlər ki, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyaların sentyabr təlimi ağaclar və fəsilələr mövzusunda həsr olunub. Təlim zamanı uşaqlara ilin fəsiləri və xüsusiyyətləri barədə geniş məlumat verilib. Həmçinin uşaqlar ağacların ilin fəsilərinə uyğun dəyişməsi və inkişafı prosesi ilə tanış olublar.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, o cümlədən müxtəlif ağac yarpaqlarından kiçik "sənət əsərləri" düzəldiblər. Daha sonra uşaqları yaşillıqların qorunmasına təşviq etmək məqsədilə onlara IDEA İctimai Birliyinin ağacların ekimə qaydalarından bəhs edən bukletləri paylanılıb. Sonda "kiçik ekoloqlar"la birgə ağaclar ekilib və bitkilərə qulluq göstərilib.

IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə mərkəzliyi ilə keçirilən sentyabr təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onlara ağacların planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu dərk etmələri barədə mühüm töhfə verib.

IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən resurs mərkəzlərində hər ay təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48) əlaqə saxlamaq xahiş olunur.



İctimai birlikdən AZƏRTAC-a bildirişlər ki, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyaların sentyabr təlimi ağaclar və fəsilələr mövzusunda həsr olunub. Təlim zamanı uşaqlara ilin fəsiləri və xüsusiyyətləri barədə geniş məlumat verilib. Həmçinin uşaqlar ağacların ilin fəsilərinə uyğun dəyişməsi və inkişafı prosesi ilə tanış olublar.

# Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti

"The Guardian" Ermənistandakı aclıq və səfalət barədə yazır

Böyük Britaniyanın "The Guardian" qəzetində Ermənistandakı aclıq və səfalətə bağlı Nik Denziger Din adlı fotomüxbirin "Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti" serilövhlə məqaləsi dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə qeyd edilir ki, Ermənistanda baş verən siyasi çevriliş, geniş yayılmış yoxsulluq və səfalət, eləcə də gənclərin iş tapmaq məqsədilə Rusiyaya böyük axını ölkədə xüsusilə də yaşlı insanların acınarlı vəziyyətə düşməsinə gətirib çıxarıb. Yaşı 75-dən yuxarı olan minlərlə insan qışda mənfi 30 dərəcə temperatur şəraitində həyat mübarizəsi aparır və verilən çox cüzi təqaüd isə onların yetərincə qidalanmaları və ya



It's better to die: the struggle to survive poverty in Armenia



Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti

Müəllif vurğulayır ki, Ermənistanda olan bu sosial vəziyyət kütləvi xarakter daşıyır. Məsələn, 68 min əhəli olan Vanadzor şəhərində 20 mindən çox yaşlı insan yaşayır. Onların bir çoxu köməkçisiz və qayğısız həyat sürür. Çox aşağı təqaüd ilə burada hətta ərzaq və istilik kimi əsas ehtiyacları ödəmək üçün pul tapmaq əsl mübarizəyə çevrilib. "2017-ci ildə burada çəkiliş etdikdə düşünürdüm ki, aclıq və səfalət icrisində yaşayan insanların acınarlı taleyini təsvir etdiyim fotosəkillərlə, bu sosial vəziyyətlərin işıqlandırılmaqla onların bu vəziyyətinin üzə çıxacağına kömək etmiş olacağam", - deyir N.Denziger yazır. Bəvakan Avestiyan adlı 80 yaşlı qoca qadın həyat yoldaşı ilə birlikdə Ermənistanın Gümrü şəhərinin mərkəzindəki birotəqlı evdə yaşayır. Bizim səfərimizdən üç il əvvəl avtomobil qəzasında ayağı qırılan qoca qadın o vaxtdan bəri yataq xəstəsidir və bütün gününü evdə keçirir. İndi o, həm də Parkinson xəstəliyindən əziyyət çəkir. "Mən zəngin bir qadın idim, hər kəs el tuturdum. İndi isə bu vəziyyətdəyəm. Ölsəm daha yaxşıdır", - deyir o ağılayır. O, ömrü boyu toxuculuq fabrikinde işləyib və hazırda ayda 35 min dram (55 funt sterlinq) təqaüd alır. "Qışda bu təqaüdü, demək olar ki, hamısı istilik ehtiyaclarını ödəməyə sərf olunur. Mənim əsas problemim maliyyə ilə bağlıdır", - deyir qoca qadın bildirir.

dərman əldə etmələrinə kifayət etmir. Məqalə müəllifi Nik Denziger Din 2017-ci ilin əvvəlində onun İsveçrə, Monako və Ermənistanın Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri tərəfindən Ermənistanda yaşlıların vəziyyətini araşdırmaq və onlara kömək etmək üçün pilot layihəyə dəstək vermək məqsədilə bu ölkəyə ezam olunduğunu bildirdi. Nik Denziger Din yazır ki, bu, onun Ermənistanın şəhər və kəndlərinə birinci səfəri olmasa da, Ermənistanın Vanadzor şəhərindəki ifrat yoxsulluqla bağlı çəkiliş edərək Hasmik adlı bir qadının kəsməkəşli həyatını əks etdirir. Bu qoca qadının soyuqdan qorunmaq üçün evdə olan bütün paltarlara

həmçinin yerli çörəkdən belə gün ərzində güzəştli çörək ala bilməməsinin şahidi olub. Müəllif qadının susuz, işsiz və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir.

bürünməsinə, aldığı çox aşağı təqaüdə isə gün ərzində sobanı qızdırmaq üçün odun ala bilməməsi

həmçinin yerli çörəkdən belə gün ərzində güzəştli çörək ala bilməməsinin şahidi olub. Müəllif

qadının susuz, işsiz və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir.

qadının susuz, işsiz və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir.

qadının susuz, işsiz və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir.

Bir zamanlar tələbəlik həyatı yaşayanlar, yəqin, yaxşı xatırlayarlar tələbə yataqxanalarını... Universitetlərin "ürəyi döyünürdü" həmin məkanlarda... Ölkənin ən vacib məsələləri ilə bağlı qızların müzakirələr də, oğlan və qızların bir-birinə olan səmimi hisləri də yataqxana həyatının özünü təşkil edirdi. Hələ qızlar üçün nəzərdə tutulan yataqxanalar bir başqa gizli dünya olardı hər kəs üçün... Özünəməxsus, bir az qayğılı və bir o qədər də maraqlı olardı tələbələr yataqxana həyatı...

Şən tələbə qəhqəhələri, yamış xörəyin qoxusu... İndi həmin yataqxanalardan geriye yalnız uçuq-sökük binalar qalıb. Artıq onlardan nə şən tələbə qəhqəhələri eşidilir, nə də ki yaddan çıxaraq ocağın üzərində qalan tələbə xörəyinin yamış qoxusu gəlir...

Artıq yeni tədris ili başlayıb və bununla düz müənsənib olaraq Bakı şəhərində universitetlərə yaxın ərazilər, dayanacaqalar kirayə ev əlanları ilə dolub-daşır. Emlara nəzər saldıqda burada xüsusilə qızlara daha çox üstünlük verildiyi nəzərə çarpır. Qiymətlər isə müxtəlifdir - 150 manata da var, 250 manata da... Təbii ki otağın sayından, şəraitindən asılı olaraq qiymətlər dəyişir.

Tələbələrini əksəriyyəti rayonlardan gələnər olur və onların az bir qisminin yaxın qohumlarının evlərində qalmaq imkanı var. Digərləri isə birmənalı olaraq ya kirayə mənzil tutmalı, ya da yataqxanada qalmalıdır ki, hazırda ikinci variant da, demək olar ki, yox səviyyəsinə düşüb.

Dünyanın məşhur universitetlərinin reytinglərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan yataqxana şəraitidir. Hətta bu məsələ Bakı Dövlət Universitetinin də həmin sıralamada ilk sıralara yüksələ bilməməsinin səbəbləri arasında yer alır. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərirlər. Bu da ayrıca xüsusi şəhərdir. Belə ki, orada tələbələr yataqxana, neqliyyat, kitab problemi ilə üzləşmirlər. Yeni burada tələbələr in məişət qayğılarından azad olmaları üçün bütün şəraitlər olur. Hətta tələbələr həmin şəhərciklərdə dərslər sonra işləyib pul da qazana bilərlər.

O da danılmaz həqiqətdir ki, tələbələr yaşadığı şərait, onun gündəlik üzləşdiyi problemlər birbaşa təhsilin səviyyəsinə təsir göstərir. Yeni sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən mühüm amildir.

Ali məktəblərimizdə yataqxanaların hazırkı durumu necədir?

Bəs, görəsən, hazırda ölkəmizdə bununla bağlı vəziyyət nə yerdədir və universitetlər tələbələrini yataqxana ilə hansı səviyyədə təmin edə bilər? Apardığımız araşdırmada bu suala aydınlıq gətirməyə çalışdıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəhriz Nəzərov deyir ki, universitetin vaxtilə 7 binadan ibarət böyük yataqxana kompleksi olub, amma kom-

pleksdən 6 bina sökülərək hazırda yerində böyük və müasir tələbələrə cavab verən yeni yataqxana inşa olunur: "Həmin yataqxana binasının inşası Təhsil Nazirliyinin təşəbbüsü və ümumi rəhbərliyi, Heydər Əliyev Fondunun ümumi dəstəyi ilə həyata keçirilib. Burada 800-1000-dək tələbənin qalması üçün yer olacaq. Həmin yataqxanadan təkə ADNSU-nun deyil, digər ali məktəb tələbələrini də istifadə etməsi üçün şərait olacaq".

ADU-nun oğlanlar üçün tikilmiş yataqxanasında məcburi köçkünlər qalır

ATU qız tələbələrini yataqxana ilə təmin edə bilmir

Azərbaycan Tibb Universitetinin (ATU) həmkarlar ittifaqı komitəsinin sədri dosent Cahangir Qasımovla söhbətimiz zamanı bəlli oldu ki, universitetin 5 yataqxanası fəaliyyət göstərsə də, hazırda onlardan 3 sayılı qızlar yataqxanası əsaslı təmirə dayanıb: "Hazırda 2

saylı yataqxanamızda 157 nəfər qız tələbəmiz yerləşib. Oğlanlar üçün 2 yataqxanamız var və onlarda təqribən 400-ə yaxın tələbə yerləşdirmək mümkündür. 273 nəfərlik 5 saylı yataqxana isə əcnəbi tələbələr üçündür. Hər il tələbələr müqavilə bağlayır. Bu il də gözlənilir ki, təqribən 800-850 nəfər tələbə yataqxana ilə təmin olunsun. Bizim yerli



Heydər Əliyev Fondu tələbələrə böyük töhfə hazırlayır

# Tələbələrini bitməyən yataqxana həsrəti



## Binaların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb, qalanlarında isə infrastruktur tam köhnəlib

binanın üç mərtəbəsində tələbələr yerləşdirilib. Adıçəkilən bina isə yataqxana üçün nəzərdə tutulmadığına görə şəraiti yoxdur. Burada təxminən 150-yə yaxın oğlan tələbə yerləşdirilib. Qızların yerləşdirilməsi üçün heç bir imkan yoxdur. İ.Xəlilov deyir ki, onlara mürciət edən tələbələr əksəriyyəti yataqxanada yerləşdirilib. Yataqxanada şəraitin yaxşı olmaması səbəbindən tələbələrini də buraya kütləvi axını yoxdur və çalışırlar ki, başqa yerdə yaşasınlar.

Təhsil Nazirliyinin nəzdində 48 yataqxana binası olsa da... Göründüyü kimi, universitetlərin əksəriyyətində vəziyyət yaxşı deyil. Buna görə də tələbələr özəri yataqxanalarda qalmağa meyillidəyillər və kirayə mənzil tapmağa məcbur olurlar. Mərkəzə, universitetlərə, metrolara yaxın ərazilərdə kirayə evlər baha olduğu üçün Bakı kəntərafı rayonlarda qalmalı olurlar ki, bu da onların dərslərə gediş-gəlməsində narahatlığa və bir sıra başqa problemlərə yol açır.

Təhsil Nazirliyinin verdiyi məlumata görə, hazırda nazirliyin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində ümumilikdə 48 yataqxana binası var. Bunlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Uni-

versiteti, Lənkəran Dövlət Universiteti, Bakı Müəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slayyan Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetidir. Digər 27 binada qaçqın və məcburi köçkünlər yaşadığı üçün onların yataqxana kimi istifadəsi mümkün-süzdür.

2000 nəfərlik tələbə yataqxanasının tikilməsi planlaşdırılır

Qurum təsdiqləyir ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Neft və Sənaye Universitetinin ərazisində 1000 nəfərlik tələbə yataqxanası inşa olunur. Bununla yanaşı, nazirlik tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə 2000 nəfərlik tutumu olan tələbə yataqxanasının layihələndirilməsi və tikintisi üçün dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır. Bu layihə çərçivəsində ilkin olaraq 2 universitetin - Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin ərazisində bu tip yataqxanaların tikintisinin planı üzərində iş gedir.

Özəl sektor yataqxanalar üzrə inkişaf etsə...

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə hesab edir ki, hazırda tələbələrini yataqxana problemləri nisbətən öz həllini tapıb. Çünki əvvəllər bəzi tələbə yataqxanalarında qaçqın və məcburi köçkünlər ailləri məskunlaşmışdı. Ancaq həmin sakinlərin əksəriyyəti onlar üçün yeni tikilmiş binalara köçürüldülər.

Deputatın fikrincə, universitetlərin hər birinin yataqxana tikmək üçün imkanları var və yaxşı olardı ki, kiçik universitetlər birləşdirilsin və bu sayda daha zəngin universitetlər yaradılsın: "Bələ olarsa, bir çox məsələlər kimi, tələbələrini yataqxana problemləri də öz həllini tapar. Xarici ölkələrin əksəriyyətində tələbələr universitet şəhərciklərində, yataqxanalarda yaşamağa daha çox üstünlük verirlər. Bununla yanaşı, elə böyük şəhərlər də var ki, orada 3-4 tələbə birləşib mənzilləri kirayə götürərək yaşayır. Yeni ki, bununla bağlı hər bir ölkənin öz təcürübəsi var".

A.Mollazadə onu da vurğuladı ki, bu məsələnin həllində özəl sektorun da payı çox ola bilər. Özəl sektor yataqxanalar üzrə də inkişaf edə bilər ki, bunun sayəsində tələbələr də müvafiq qiymətlərlə yataqxanalarla təmin oluna bilər.

Apardığımız kiçik araşdırmadan məlum oldu ki, müəyyən obyektlər və subyektlər səbəblərdən bu tədris ilində də tələbələrini böyük əksəriyyətinin yataqxana problemi həll olunmamış qalacaq. Ümidvarıq ki, yaxın illər ərzində həyata keçiriləcək layihələr, proqramlar əsasında bu məsələ də köklü şəkildə həll olunacaq və tələbələr də, sözünlə əsl mənasında, məişət qayğılarından azad olacaq, diqqətlərini yalnız təhsillə bağlı məsələlərə yönəldəcəklər...

Yasəmən MUSAYEVA, "Azərbaycan"





# Makedoniya Şimali Makedoniyaya çevriləcəkmi?

*Dövlətin adını dəyişdirmək referendum yolu ilə mümkün olmadı*

1991-ci ildə Yuqoslaviyanın dağılması ilə dünyanın siyasi xəritəsində yeni müstəqil dövlət - Makedoniya Respublikası meydana gəldi. Yunanıstan dərhal qonşu dövlətin adına etiraz etdi. Rəsmi Afinanın fikrincə, bu ad Yunanıstanın Makedoniya vilayətinə ərazi iddiası üçün bəhanə və yunan tarixi irsinə qəsd ola bilər. Lakin Makedoniya Respublikası adını dəyişdirməkdən imtina etdi. Öz növbəsində Yunanıstan Makedoniyanın Avropa İttifaqına (Aİ) və NATO-ya qoşulmasına mane oldu. Buna baxmayaraq, BMT yeni dövləti Makedoniya Keçmiş Yuqoslav Respublikası (MKYR) kimi sərəncamına qəbul etdi, 142 ölkə MKYR-i tanıdı.



Bununla belə, Makedoniyanın rəsmi adının mübahisə mövzusu olaraq qalmadı isə növbədə rəsmi Skopyeni narahat edirdi. Belə ki, yeni müstəqil dövlət qonşusu ilə normal münasibətlər qura bilmir, üstəlik, Aİ və NATO-ya inteqrasiyasını reallaşdırmaqda çətinlik çəkirdi. 27 il davam etmiş mübahisə, nəhayət, bu il iyunun 17-də həllini tapdı. Həmin gün Yunanıstan və Makedoniyanın xarici işlər nazirləri yeni müstəqil dövlətin "Şimali Makedoniya Respublikası" adlandırılmasına barədə səsiz imzaladılar. Bir həftədən sonra Makedoniya parlamenti səsiz rətifasiya etdi. Lakin Makedoniya Prezidenti George Ivanov sənədi imzalamaqdan boyun qaçırdı onu yenidən baxılmaq üçün qanunvericilik orqanına göndərdi. Makedoniya parlamenti səsiz bir daha rətifasiya etdi. Dövlət başçısı yenə də sənədi imzalamaqdan imtina etdi. Belə olan təqdirdə parlament səsiz referendum çıxardı, hərçənd Yunanıstanla bağlanmış səsizə uyğun olaraq, ümumxalq səsverməsinin keçirilməsi tələb olunmurdu.

konstitusiyasına görə, referendumun baş tutması üçün seçici siyahısına daxil edilmiş vətəndaşların yarısından çoxu iştirak etməli və müsbət nəticə üçün iştirakçıların yarısından çoxunun dəstəyi tələb olunur. Deməli, birinci şərt yerinə yetirilməmişdir. Başqa sözlə, ümumxalq səsverməsinə baş tutmuş saymaq mümkün deyil. Buna baxmayaraq, Baş nazir və onun tərəfdarları referendumun nəticələrini tanıyır, referendumu boykot edənlər (seçicilərin təxminən 60 faizi) isə iqtidar üzərində qazandıqları qələbəni qeyd edirlər. Özü də ümumxalq səsverməsinə çıxarılmış sual kifayət qədər dolaylı tərtib edilmişdi: "Makedoniya Respublikası ilə Yunanıstan Respublikası arasında səsiz qəbul etməklə Aİ və NATO-ya üzvlüyü dəstəkləyirsinizmi?" Göründüyü kimi, əslində seçicidən dövlətin adının dəyişdirilməsinə yox, Aİ və NATO-ya üzvlüyə münasibət bildirmək tələb olunur. Dövlətin adının dəyişdirilməsi məsələsi isə ikinci planda təzahür edir. Burada məqsəd aydındır: referendum təşkilatçıları Aİ və NATO-ya inteqrasiyanı qabartmaqda elektoratu öz tərəflərinə çəkmək istəyirdilər.

Məsələ burasındadır ki, Makedoniya rəhbərliyində Yunanıstanla imzalanmış səsizə münasibətdə vahid mövqə yoxdur. Baş nazir Zoran Zevçev və hakim koalisiya partiyaları dövlətin adının dəyişdirilməsini dəstəkləyir, Prezident və ana müxalifət partiyası isə hesab edir ki, müqavilə milli maraqlara ziyan vurur. Bir çox siyasi partiyalar referendumu boykot edəcəyindən ümumxalq səsverməsinin problemə bərdəlik son qoyaçağı gözlənilirdi.

Sırağın keçirilmiş referenduma seçicilərin cəmi 36,8 faizi iştirak etmişdir. Onların 91,49 faizi dövlətin adının dəyişdirilməsinin lehinə, 5,63 faizi isə əleyhinə səs vermişdir. Halbuki ölkə

malı Atlantika alyansı Makedoniyada dövlətin adının dəyişdirilməsi barədə referendumda səsvermənin nəticələrini alqışlayır və bütün siyasi qüvvələri bu tarixi imkandan faydalanmağa çağırır. O əlavə etmişdir ki, Makedoniya üçün NATO-nun qapısı açıqdır, eyni zamanda milli səviyyədə bütün prosedurlara riayət olunmalıdır.

Aydındır ki, Avropa təsisatları üçün referendumun keçirilməsi vacib idi, hərçənd qərar qəbul etmək üçün ümumxalq səsverməsi məcburi deyildi. Makedoniya əhalisinin əksəriyyəti Aİ və NATO-ya inteqrasiyanı dəstəkləyir, dövlətin adının dəyişdirilməsi ideyasını isə rədd edir.

Bes formal referendum faktiki olaraq baş tutmaması şəraitində hökumət hansı addımları atmalıdır? Ekspertlər belə bir məqamı qeyd edirlər ki, Makedoniya hökumətinin növbəti addımı məsələni parlamentə çıxarmaq olacaq. İnteqrasiya məsələsi qanunvericilik orqanının gündəliyində qalacaq, çünki inteqrasiyanın əleyhdarları yoxdur. Dövlətin adının dəyişdirilməsinə gəlinə, Baş nazir Zayev bu ideyanın təşəbbüskarı kimi məsələni özündəki səs çoxluğu ilə parlamentdən keçirməyə çalışacaq. Hökumətin başçısı problemin həll olunmamasının ölkəyə nəyə başa gələcəyini müxalif qüvvələrə bir daha izah edəcək və ortaq məxrəcə gəlməyə cəhd göstərəcək. Avropa təsisatlarının da işə qarışacağı istisna olunmur. Əks təqdirdə, Yunanıstanla mübahisə sonu bilinməyən münaqişəyə çevriləcək, ölkənin Aİ və NATO-ya inteqrasiyası xeyal olaraq qalacaq.

Qərb dövlətləri referendumun nəticələrini alqışladı. ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, bundan sonra Makedoniya NATO-da və Aİ-də layiqli yerini tutacaq, həmçinin regional sabitliyə, təhlükəsizliyə və çiçəklənməyə töhfə verəcək. Eyni zamanda Vaşinqton Makedoniya liderlərini parlamentdə konstitusiyaya dəyişikliklər edilən partiya itxıflarının bir kənara qoyub tarixi fürsətdən istifadə edərək Qərb təsisatlarının tamhüquqlu üzvü kimi ölkənin işıqlı gələcəyini təmin etməyə çağırırmışdır.

Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdir ki, Şi-

Allahverdi MEHDİYEV, "Azərbaycan"

## "Azərişiq" ASC 2018-ci ildə 110 kV-luq 3-cü və 4-cü Xırdalan hava xəttində təmir-bərpa işlərinin (II mərhələ) satın alınması məqsədilə açıq tender elan edir

Tekrat

Tender 1 (bir) LOT üzrə keçirilir:

**LOT-1** 110 kV-luq 3-cü və 4-cü Xırdalan hava xəttində təmir-bərpa işlərinin satın alınması - **400 manat**

**"Azərişiq" ASC**  
**VÖEN: 9900069391**  
**Hesab №: AZ83AIB33020029441802068118**  
**Benefisiarın Bankı: "Kapital Bank"ın Gənclik filialı**  
**Kod: 200189**  
**VÖEN: 9900003611**  
**Müxbir hesab №: AZ37NABZ0135010000000001944**  
**SWIFT Code: AIBAZ2X**

Tender iştirakçılara təklif edilər ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasından ala bilərlər.

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

Əlaqələndirici şəxs - Aşad Ağayev (telefon: 440-39-93 daxili (22-83))

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsl və 1 ədəd surət) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 oktyabr 2018-ci il saat 16:00-a qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikitəq zərfdə 30 oktyabr 2018-ci il saat 16:00-a qədər Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 31 oktyabr 2018-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında "Azərişiq" ASC-nin inzibati binasından açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

**İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2018-ci il üzrə fondun fəaliyyətinin auditor yoxlamasının xidməti üzrə kotirovka sorğusu elan edir**

Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reyting cədvəllərində ilk dördlüyə daxil olan və analoji maliyyə institutlarına kənar auditinin aparılmasına uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər. İddiaçılar sənədlər prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır və 2018-ci il 9 oktyabr saat 15:00-a qədər qəbul olunur.

**Əlaqələndirici şəxs Zaur Nəhmətov**  
**Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172**  
**Telefon: (012) 4345011**  
**Fax: (012) 4323717 e-mail: info@anfes.gov.az**

## Etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Son günlərdə DSX əməkdaşlarının sayıqlıq və peşəkərliliyi sayəsində Sərhəd Qoşunlarının "Səmkir" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınmış, "Göytəpə" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazilərində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər şəxs saxlanılmışdır. Belə ki, 25 sentyabr tarixdə Gürcüstan ilə dövlət sərhədində Əhrəm çayının axını ilə müqabil ölkə ərazisinə üzüb gələn 1 ədəd göy rəngdə çəllək aşkar olunmuşdur. Çəlləyə baxış keçirilən zaman 22800 ədəd "Enigma" markalı pirotexniki vasitə aşkar olunmuşdur.

21 sentyabr tarixdə isə DSX sərhəd qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Balakan rayonunun Yeni Şarif kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində tədbirlər davam etdirilir. Son günlərdə DSX əməkdaşlarının sayıqlıq və peşəkərliliyi sayəsində Sərhəd Qoşunlarının "Səmkir" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınmış, "Göytəpə" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazilərində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər şəxs saxlanılmışdır. Belə ki, 25 sentyabr tarixdə Gürcüstan ilə dövlət sərhədində Əhrəm çayının axını ilə müqabil ölkə ərazisinə üzüb gələn 1 ədəd göy rəngdə çəllək aşkar olunmuşdur. Çəlləyə baxış keçirilən zaman 22800 ədəd "Enigma" markalı pirotexniki vasitə aşkar olunmuşdur.

26 sentyabr tarixdə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində qabaqlayıcı əməliyyat məlumatına əsasən 1 nəfər sərhəd pozucusu saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Şəmkir rayonu sakini 1998-ci il təvəllüdü Tofiqzadə Pərvanə Elşən qızı ol-

dini qanunsuz yolla keçməyə cəhd etməsi müəyyənlaşdırılmışdır. Saxlanılan sərhəd pozucusunun üzərində ona məxsus İran İslam Respublikası pasportu, şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, 429 AZN, 50000 İİR türmanı, 2 ədəd yaddaş kartı, 1 ədəd "Iphone 5 S" markalı mobil telefon, 1 ədəd İİR-ə məxsus sim kart, 1 ədəd əl fənəri, 1 ədəd bıçaq, "powerbank" geyim əşyaları və ərzaq məhsulları aşkar olunmuşdur.

**«AZƏRBAYCAN» qəzetinin reklam xidməti**

**Qəzetin daim yenilənən rəsmi internet ünvanı:**  
[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

**ALLAH RƏHMƏT ELƏSİN!**

Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin Milli Məclis üzvü, Fuad Məmmədov, Sarvan Sadıqov, Aqşin Məmmədova, Elçin Quliyev, Ayxan Kazımov, Yunis İsmayilov, Rüfət Ələkbarov, İsmayıl Cəfərov, Ayan Murtuzova, Nüşaba Xəlilova, Səməd Sultanov, Sədaqət Bağirova və Ceyhun Əliyev Milli Məclisin Həmkarlar İttifaqı Komitəsinin sədri Rəfael Qafarova atası

**İBRAHİM QAFAROVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

**Azercell**

**abunəçilərinin nəzərinə**

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirilmə işləri ilə əlaqədar 04.10.2018-ci il tarixində gecə saatları ərzində bezi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

**BİNƏQƏDİ RAYONU 25 NÖMRƏLİ ŞƏHƏR POLIKLINİKASININ BAŞ HƏKİMİ XATİRƏ XƏLİLOVA VƏ POLIKLINİKANNIN KOLLEKTİVİ İŞ YOLDAŞLARI SƏADƏT ƏLƏKBƏROVAYA HƏYAT YOLDAŞI**

**AZAD ƏLƏKBƏROVUN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

## Saxta sənədlərlə Azərbaycana keçmək istəyənlərin qarşısı alınıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd nəzarəti tədbirləri davam etdirilir. DSX əməkdaşlarının sayıqlıq və peşəkərliliyi sayəsində son günlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçməklə, 1 nəfər Azərbaycan Respublikasının vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınmış, 220 nəfər axtarılanda olan şəxs saxlanılaraq aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

14 sentyabr tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə uçub gedən Pakistan vətəndaşı 1969-cu il təvəllüdü lqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasportu vurulmuş İspaniyaya məxsus şengen vizasının və daimi yaşayış kartının saxta olduğunu müəyyən olunmuşdur.

16 sentyabr tarixində "Samur" dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı, 1984-cü il təvəllüdü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümumi çəkisi 115 qram gülmüş,

53 qram qızıl olan 23 ədəd zərgerlik məmulatları aşkar olunmuşdur. 21 sentyabr tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı, 1993-cü il təvəllüdü Kandasamy Srekanthinin sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğunu şübhə doğurmuş və laboratoriyaya şəraitində yoxlanılaraq təsdiqini tapmışdır. Baxış zamanı saxlanılan şəxsin üzərindən ona məxsus olan 1993-cü il təvəllüdü Ganeshalingam Manojhpirabannin adına Şri-lanka pasportu aşkar olunmuşdur.

21 sentyabr tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı, 1975-ci il təvəllüdü Ramasamy Subramaniyanın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğunu şübhə doğurmuş və laboratoriyaya şəraitində yoxlanılan zaman təsdiqini tapmışdır. Saxlanılan şəxsin üzərindən ona məxsus olan 1980-ci il təvəllüdü Palahaj Kamalakannın adına Şri-lanka pasportu aşkar olunmuşdur.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

**"Azərbaycan"**

<p><b>BAŞ REDAKTOR</b></p> <p><b>Bəxtiyar SADIQOV</b></p>	<p><b>Ünvan</b></p> <p>AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p><b>e-mail:</b>          secretary@azerbaijan-news.az          az_reklam@azeronline.com          azerbaijan-news@mail.ru          www.azerbaijan-news.az</p>	<p><b>Telefonlar</b></p> <p>Qəbul otağı - 539-68-71,          Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 538-97-96,          Mosul katib - 539-43-23,          Mosul katib müavinləri - 539-44-91,          Parlament və siyasi şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00,          İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p>	<p><b>Qeydiyyat nömrəsi 1</b></p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p><b>Rəsmi sənəd və çıxışlarda</b> sənədlərlə barabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gətirilməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p><b>Gündəlik qəzet</b></p> <p><b>Tiraj 8584</b>  <b>Sifariş 2873</b></p>
---	---	---	--	--	--